



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

№ 44 (7299) / Çərşənbə, 6 mart 2019-cu il

Prezident İlham Əliyev ATƏT sədri ilə görüşdə çağırış etdi: **Beynəlxalq birlik Ermənistanə ciddi təzyiqlər göstərməlidir**



⇒ Bax: səh. 2

Yenilik, fərqli yanaşma, mövcud problemlərin həlli...



⇒ Bax: səh. 11

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabuncu rayonundakı 2 saylı doğum evində olub



⇒ Bax: səh. 3

"Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru"



⇒ Bax: səh. 6

Kristina Marti Lanq:

**Fəxr edirik ki, Azərbaycan bizim
əsas tərəfdaşlarımızdan biridir**



⇒ Bax: səh. 3

SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olundu



⇒ Bax: səh. 4



**Siyavuş Novruzov:
Avropa ölkələrində
insanlara
Azərbaycandakı
kimi diqqət yetirilmir**

⇒ Bax: səh. 5




**BP-nin
vitse-prezidenti
Niall Henderson
Bakı Ali Neft
Məktəbində
seminar aparıb**

⇒ Bax: səh. 8

BSU-da ERASMUS+ PETRA çərçivəsində treninqlərə start verilib



⇒ Bax: səh. 8



**Sosial islahatlar:
güclü siyasi
iradə və insana
qayğı amili**

⇒ Bax: səh. 12

7

Prezidentin qətiyyətli addımları,
dağıdıcıların gülünc iddiaları və...

9

Ermənistan ona təklif olunan
xilas yolunu qəbul etməlidir

16

Dünyada ilk dəfə qadın
robot aparıcı efirə çıxdı

Prezident İlham Əliyev ATƏT sədri ilə görüşdə çağırış etdi: Beynəlxalq birlik Ermənistanı ciddi təzyiqlər göstərməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədriyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlətimizin başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasını və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırdı, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzminə olduqlarını dedi. Miroslav Layçak münaqişə ilə



bağlı vəziyyətlə yerində tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirdi.

Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlətimizin başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və

səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu dedi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüquq norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və

tan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və

qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirdi. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlətimizin başçısı Ermənistan tərəfindən substansiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirdi. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistanı ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd etdi.

Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparıldı.

PREZİDENT İLHAM ƏLİYEV SƏRƏNCAMLAR İMZALAYIB

Prezident İlham Əliyev Ədalət Vəliyevin 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev 2019 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında Sərəncam imzalayıb.

ƏFV MƏSƏLƏLƏRİ KOMİSSİYASI NÖVBƏTİ DƏFƏ TOPLAŞDI

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda əfvlə bağlı müraciətlərə baxılıb. Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.

ÇOXMƏNZİLLİ BİNALARIN İSTİSMAR QAYDALARI SADƏLƏŞDİRİLDİ



Müsbət rəy verilmiş çoxmənzilli binaların istismarına icazə verilməsi qaydaları sadələşdirilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması" təsdiq edilib.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirdi və bütün bunlara görə Suma Çakrabartiye təşəkkürünü ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildiren Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq, ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırdı. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin ar-



tırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, "ASAN xidmət" sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazandığını qeyd etdi. Suma Çakrabarti Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq bunu əldə edilən böyük uğur kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd etdi və bildirdi ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət isti-

qamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını dedi, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirdi. Dövlətimizin başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sız fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəti-

cələrin əldə edildiyini bildirdi və qeyd etdi ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünlü və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edildi və qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlər uğurla davam edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğuladı. İtaliya Prezidentinin keçən il

Azərbaycana, özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirdi və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu dedi.

Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu dedi. Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğuladı. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini dedi və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Kristina Marti Lanq:

Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 5-də İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildiren Baş nazir ölkələrimiz arasında siyasi, iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Novruz Məmmədov əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.



Azərbaycan və İsveçrə prezidentlərinin görüşlərini xatırladan Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına çox böyük önəm verir. Baş nazir Novruz Məmmədov Kristina Marti Lanqın ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-İsveçrə diplomatik münasibətlərinin 25 ildən çox yaş olduğunu söyləyən Kristina Marti Lanq ölkələrimizin 20 ildir ki, beynəlxalq səviyyədə uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. "Hesab edirəm ki, ötən müddət ərzində biz müxtəlif sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq əlaqələri qurmuşuq. Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir", - deyərək Kristina Marti Lanq vurğulayıb.

Söhbət zamanı İsveçrənin AXPO şirkətinin Trans-Adriatik boru kəməri layihəsində iştirakı, həmçinin hökumətlərarası birgə komissiyaların fəaliyyəti yüksək qiymətləndirilib, siyasi, iqtisadi, parlamentlərarası əlaqələrin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı doğum evində olub



Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evində olub. Xatırladaq ki, bu doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva doğum evindəki palataları gəzdi, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlandı, uşaqların sağlam böyümələrini arzuladı.



Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunan tibb müəssisəsi 120 çarpayıdan ibarətdir. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verildi. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl dün-

yaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı doğum evində yeni doğulan 70-dən çox körpədən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildirdilər.

Tibb müəssisəsində 398 işçi çalışır.

Heydər Əliyev Fondunun vitse-prezidenti doğum evinin əməkdaşları ilə şəkil çəkdirdi, onlara işlərinə uğurlar arzuladı.

SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olundu



Universitetinin professoru Pərviz Məmmədov Usta Pirinin əmək fəaliyyətindən bəhs etmiş, ondan sonra gələn neftçi nəsilərinin Usta Pirinin təcrübəsindən bəhrələndiyini bildirmişdir.

Quliyevlər ailəsi adından Usta Pirinin nəvəsi Piri Quluzadə çıxış edərək belə bir tədbirin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Xatırladaq ki, Usta Piri kimi məşhur olan Piri Quliyev 2 mart 1869-cu ildə Əmircan kəndində doğulub. O 1887-1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı yataqlarında qazma ustası, 1904-cü ildən isə baş qazma ustası vəzifələrində çalışmışdır. 1920-ci illərdə neft sənayesində qazma işlərinin bərpası dövründə böyük işlər görmüş, 1924-1926-cı illərdə ABŞ-da işgüzar səfərdə olmuşdur. Onun rəhbərliyi altında Kaliforniyada "Signal Hill" şirkətində bir quyu qazılıb istifadəyə verilmişdir. Usta Piri

Martın 5-də "SOCAR Tower"də məşhur qazma ustası, neft sənayemiz tarixində mühüm yer tutan Piri Dostməmməd oğlu Quliyevin (Usta Pirinin) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, tanınmış qazma mütəxəssisləri və Usta Pirinin qohumları iştirak etmişlər. Usta Piri haqqında hazırlanmış film nümayiş etdirilmiş, Prezidentin fərdi təqaüdçüsü Rafiq Abdullayev, 1885-ci ildən Bakı Neft şirkətində çalışmış Usta Piri və onun əmək fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək demişdir: "Azərbaycanın neft sənayesinin 170 ildən artıq şöhrətli bir tarixi var. Bu tarixi Usta Piri kimi istedadlı, işgüzar, əməksevər insanlar yaratmışlar. Əbədiyyətə qovuşmuş görkəmli neftçilərin xatirəsinin SOCAR-ın Baş ofisində keçirilən mərasimlərdə yad edilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Neftçilərin müasir nəslə üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Bu gün SOCAR-da və onun müəssisələrində çalışanlar Usta Piri kimi şöhrətli neftçilərin xidmətləri barədə geniş məlumatla malik olmalı, onla-



Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnaq Abdullayev demişdir: "İyirminci əsrin əvvəlində dünyada neftə olan tələbatın yarısından çoxunu təmin etmiş, İkinci Dünya müharibəsində isə faşizm üzərində qələbənin əldə edilməsində xüsusi rol oynamış Azərbaycan neft sənayesinin inkişaf salnaməsində Piri Quliyev ki-

mi əfsanəvi neftçilərimizin fəaliyyəti əhəmiyyətli yer tutur. Xalqımızın Usta Piri kimi zəhmətkeş övladları qədim tarixə malik olan Azərbaycanın neft sənayesini təcəssüm etdirir. Onların əzmkar ruhu, uca amalları bu gün də SOCAR-da çalışan gənc Azərbaycan neftçilərinin fədakar və yorulmaz fəaliyyətində yaşamaqdadır."



rın əmək ənənələrini mənimsəyib davam etdirməli, müstəqil Azərbaycanın tərəqqisi işinə la-

yıqlı töhfələr verməlidirlər." AMEA-nın haqqı üzvü, Azərbaycan Dövlət Neft və Sənaye

həmcinin Torrens neft yataqlarında, St.Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. ABŞ-ın neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını keçmiş SSRİ-yə gətirərək tətbiq edən Piri Quliyev 1926-cı ildən - "Azneft" MMC-də yeni yataqların kəşfiyyatı şöbəsinin müdiri olmuş, Qala və Qaraçuxur yataqlarının kəşf edilməsi və istismarı proseslərində yaxından iştirak etmişdir. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Piri Quliyev 1938-ci ildə Əmək Qəhrəmanı fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Usta Piri 1951-ci ildə dünyasını dəyişmişdir.

XİN: Ermənistanın baş nazirinin əsassız bəyanatları erməniləri aldatmaqdan başqa bir şey deyil

"Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yeni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?" Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan baş nazirinin Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Leyla Abdullayeva deyib: "Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq icti-



mayiyyəti, eyni zamanda, Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir.

Bölgənin "yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var" fikrini səslən-

diren Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normalaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalq qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyə cəyəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim."

ATƏŞKƏS 24 DƏFƏ POZULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.



Ermənistanın İcəvan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Füzuli rayonunun Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Deputat:

Əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluq artıb, yoxsulluq azalıb

MİLLİ MƏCLİSİN DEPUTATI KAMILƏ ƏLİYEVANIN
WWW.YAP.ORG.AZ SAYTINA MÜSAHİBƏSİ



- Kamile xanım, cənab Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi üçün atdığı addımları, verdiyi qərarları necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb.

Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Bu baxımdan 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosial yönümlüliyünün təmin edilməsi və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələrin həllini tapması təsadüfi deyildir.

Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar bütün dünya üçün nümunədir.

- Cənab Prezident İlham Əliyevin digər Sərəncamı ilə tələbələrə təqaüdləri də artırıldı. Tələbələrə daim ünsiyyətdə olan bir professor kimi bu addıma münasibətiniz necədir?

- Doğru qeyd edirsiniz. Cənab Prezidentin təqaüdlərin artırılması ilə bağlı Sərəncamı tək tələbələr deyil, valideynlərin də sevincinə səbəb oldu. Amma təbii olaraq dövlət başçısının atdığı bu addımlar təsadüfi xarakter daşmır. Çünki cənab Prezident daim təhsilimizin inkişafı məsələsinə xüsusi önəm verib. Ona görə də bu gün təhsil sahəsi Azərbaycanda prioritet sahələrdən biridir. Tələbələrə və gənclərə olan bu qayğı, haqqında danışdığımız sənədlərdə öz əksini tapdı. Təqaüdlərin artırılması yalnız bakalavr deyil, magistr, doktorantura təhsili alanlara, həmçinin orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinə də şamil olundu.

Əlbəttə ki, ölkə başçısı tərəfindən imzalanan sənədlər tələbələrin tək sosial rifah halının yaxşılaşdırılmasına deyil, eləcə də təhsilin keyfiyyətinin yüksəlmə-

sinə də xidmət edəcək. Atılan addımlar nəticəsində tələbələr arasında sağlam rəqabətin yaranmasına gətirib çıxaracaq. Bildiyiniz kimi təqaüdlər bal kriteriyalarına görə fərqlənəcək. Belə olan halda, artıq tələbələr yüksək təqaüd almaq üçün daha da üzərində çalışıb yüksək nəticələr əldə etməyə çalışacaqlar ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərəcək. Bir sözlə ifadə etsək, imzalanan sənədlər tələbələrimizin yüksək təhsil alması üçün bir stimül olacaq.

- Kamile xanım, vətəndaşların böyük sevincinə səbəb olmuş daha bir hadisə də problemlə kreditlərlə bağlı oldu. Sizin bu barədə fikirlərinizi bildirmək istərdik...

- Əlbəttə, çox düzgün qeyd edirsiniz ki, 800 mindən çox insanın böyük problemini həll edəcək fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dünyada analoqu olmayan bir qərar və sosial inqilab nümunəsidir. Çünki qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirləri göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Təsadüfi deyil ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Lakin qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, eyni zamanda, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatını xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf təməllərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb.

Nəticədə problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmağa başlamış və Azərbaycan Prezidentinin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdı.

Bir sözlə, problemlə kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzlaşdığı maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, onun həlli ya təxirə salınmış, yaxud da bəlli olmayan müddətə uzadılıb.

2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemlə kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Bir sözlə, Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir.

Polad Bülbüloğlu "İlin səfiri" seçilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "İlin səfiri" seçilib. Sorğu "Utro.az" saytı tərəfindən aparılıb.

Ölkəmizin Moskvadakı səfirliyində keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu deyib: "Mənə səs verən hər bir oxucuya təşəkkürümü bildirirəm və mükafatı məmnuniyyətlə qəbul edirəm. Bir azərbaycanlı kimi, ömrümün sonunadək Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm". O, ən böyük arzusunun Xarı Bülbül Festivalının yenidən Şuşada keçirilməsi olduğunu qeyd edib.

"Utro.az" saytının baş redaktoru Habil Ağazadə bildirib ki, "İlin səfiri" sorğusu ötən ilin noyabrında sayıtın oxucuları arasında keçirilib. Sorğuda 10 min 500-dən



çox oxucu iştirak edib. Polad Bülbüloğlu 41 faiz (4315 nəfər) səsle "İlin səfiri" seçilib.

Siyavuş Novruzov:

Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir



Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində

mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur.

Bunu Milli Məclis deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

İnsan hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görü-

düyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənar fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, ombudsman tərəfindən də bu məsələyə diqqət edilməlidir".

Sədaqət Vəliyeva:

Problemlə kreditlərin həlli ilə bağlı qərar vətəndaşlara diqqət və qayğının növbəti təzahürüdür

"Problemlə kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses tək Azərbaycan deyil, dünyanın böyük əksəriyyət ölkələrində də müşahidə edildi". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, ötən müddət ərzində vətəndaşlarla görüşlərdə bu problem qaldırılmış, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmiş, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi: "Yeni gördüyünüz kimi bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır.



Təsadüfi də deyil ki, böhranın nəticələrinə baxmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemlə kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, cənab Prezident İlham Əliyev bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı. Məhz ötən 2 ay ərzində cənab Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əha-

tə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamları, fərmanları imzalaması, qərarları verməsi sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemlə kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərar idi".

Sədaqət Vəliyeva əlavə edib ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemlə kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.

“Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru”

Düən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMI) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, DQİDK-nın sədri Mubariz Qurbanlı Azərbaycanın nümunəvi dövlət-din münasibətlərindən danışib. Bildirib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabit-

dimlərin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən xoşməramlı çağırış olduğunu qeyd edib. O, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil olunduğunu bildirib. Əlavə edib ki, bu cür konfransların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə QMI-nin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılıb.

QMI-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq döv-



den Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”, - deyə QMI sədri vurğulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amalları-



lik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görüldü, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib.

2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edildiyini xatırladan Mubariz Qurbanlı bu ad-



let səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dövlət-din münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoq dair mötəbər beynəlxalq tədbirlərin, o cümlə-

na xidmət edir. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası əməkdaşlıqda görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşmışdır.



Qeyd edib ki, Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanması üçün bütün səyləri göstərir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandı-

liyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini icmaların hər birinə lazımı kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı kilsə və məbədlər, yəhudi sinaqoqları əsaslı təmir edilib”, - deyə şöbə müdiri vurğulayıb.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzini olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb. Ölkəmizdə ənənəvi dəyərlərə əməl edilir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib.

Milli Məclis sədrinin müavini deyib: “Azərbaycan insanlarının etnik mənasubiyətindən, dini inan-cından, dünyagörüşündən asılı olmayaraq vətəndaş cəmiyyəti quruculuğuna cəlb olunması və bərabər hüquqlarla təmin olunması istiqamətində müsəlman Şərqişdə ilk addımı atıb. Bu, bütün dünyanı, demokratik cəmiyyətləri hədəf götürən insanlığın nailiyyətidir. Bu gün dinlər və dini konfessiyalar arasında, xalqlar və dinlər arasında harmoniyayı, dialoqu və əməkdaşlığı əldə etmək üçün hamının bu dünyaya və tələyimizə cavabdeh olduğunu anlaması lazımdır”.

“İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri yepiskop Robert Störns ölkəmizin dinlərarası əməkdaşlığına verdiyi töhfələr barədə danışdı.

“Dini etiqad azadlığı yeganə hüquqlardandır ki, insan hüquqlarını sadəcə qanunla deyil, birinci yerdə olmalıdır”, - deyən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. S.Novruzov bildirib ki, Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. “Dini etiqad azadlığı həm təbii, həm də konstitusiyaya ilə tənzimlənən yeganə hüquqdur. İnsan hüquqları arasında dini etiqad azadlığının xüsusi önemi var. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların di-

gər hüquqlarının pozulmasına gətirib çıxarır. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin olunub. Əlbəttə ki, cəmiyyətlərin, ölkələrin dayanıqlı inkişafı üçün dövlət-din münasibətləri çox böyük əhəmiyyət malikdir. Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə tənzimlənir”, - deyə parlamentin komitə sədri vurğulayıb.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda dinlərarası münasibətlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq vasitəsilə bəşəriyyəti yeni bir nizamla gətirmək, ədalətli bir cəmiyyət qurmaq fikrinə daha çox istinad edilir. Bu nəzəriyyə dünyada özünü təsdiq etməkdədir.

Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda çoxmillətli ölkə olduğunu bildirərək ölkədə müxtəlif din və dillərin nümayəndələrinə qayğı və həssas münasibət bəslənilir.

Milli Məclisin deputatı Yevda Abramov isə qeyd edib ki, bu gün dünyada dinlərarası və sivilizasiyalararası dialoq böyük ehtiyacı var. Tədbirdə digər çıxış edənlər ölkəmizdəki multikultural dəyərlərdən, dinlərarası harmoniyadan və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs ediblər. Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin foto-larından ibarət sergi təşkil olub.

Prezidentin qətiyyətli addımları, dağıdıcıların gülünc iddiaları və...



Məlum olduğu kimi, son bir aydan artıq müddətdə Prezident İlham Əliyev tərəfindən əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir çox Fərman və sərəncamlar imzalanıb. Bu mühüm dövlət sənədləri bir daha sübut edir ki, ölkəmiz inkişaf etdikcə və onun iqtisadi potensialı yüksəldikcə əhalinin sosial vəziyyəti daha da yaxşılaşır. Fikir versək görürük ki, bu gün bir çox inkişaf etmiş ölkələrdə belə əhalinin problemlərin həllinə bu dərəcədə diqqət yetirilmir.

Bu gün dünyada öz layiqli yerini tutan, müstəqil bir ölkə kimi sözünü deməyi bacaran Azərbaycanın bu cür inkişafını gözü götürməyən dairələr də az deyil. Məhz bunların içərisində damarında azərbaycanlı qanı axan, ancaq ermənipərəsət mövqelərini nümayiş etdirən dağıdıcı müxalifət də var ki, onlar daim Prezidentin müsbət addımlarına kölgə salmağa çalışırlar. Bir qayda olaraq ölkədəki inkişafa, dövlətin, hakimiyyətin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi üçün atdığı addımlara qara eynek arxasından baxan radikal müxalifət bu Fərman və sərəncamlara da eyni gözle baxır. Onlar dövlətin atdığı bu addımları onlardan qorxmaq əlaməti kimi dəyərləndirirlər. Əgər dağıdıcı müxalifətin "lideri" Əli Kərimlinin də iddia etdiyi kimi, hakimiyyət onlardan

"qorxsaydı" tələblərini yerinə yetirseydi, bu cür addımlar hər mitinqdən sonra atılardı. İkincisi, zaman-zaman ölkə başçısı belə addımlar atıb, hətta bir neçə il öncə yığılıb qalan bəzi kommunal borcların bağışlanması kimi necib qərarın verilməsini də xatırlada bilərik... Bəs onda dağıdıcı müxalifət niyə belə uydurma iddiaları ortaya qoymurdu? Hətta onlar hökumətin gördüyü bütün işləri öz adlarına çıxarmaq üçün müxtəlif yalanlar belə uydururlar. Bu səbəbdən də bir-birindən xəbərsiz dedikləri fikirlər də bir-birinə əks olur.

Məsələn, İlqar Məmmədov bildirir ki, bizim problemlə kreditlərlə bağlı konfransımızdan bir saat sonra Prezident bu barədə Fərman imzaladı. Bu məqamda adamı başa salan lazımdır ki, bir saata belə məsələ ilə bağlı Fərman

hazırlana bilərmə? Əlbəttə, yox! Dövlətimiz tərəfindən bu məsələ artıq neçə ay idi ki, müzakirə olunurdu, təkliflər irəli sürülürdü, hətə 2018-ci ildə təsdiqlənən dövlət büdcəsində nəzərdə tutulmuşdu və sonda da Fərman imzalandı.

İlqar Məmmədovdan heç də geridə qalmayan Əli Kərimli də hökumətin atdığı addımları özünü küləşdirmək üçün dəridən-qabıqdan çıxır. O, hətta İlqar Məmmədovdan da irəli gedərək deyir ki, 19 yanvar mitinqinin təşkilində digər müxalifət partiyaları heç bir rol oynamayıblar. Yeni İlqar Məmmədov yalan danışır və buna görə də Əli Kərimli deyir ki, xalqı özü arxasınca aparacaq. Sonra da deyir ambisiyanı yoxdur. Maraqlıdır, digər müxalifət partiyaları bununla bağlı nə düşünürlər?

Adları çəkilən "liderlərdən" geri qalmayan Gültəkin Hacıbəyli isə bildirir ki, ölkədəki hərəketlilik Mehman Hüseynova görə yaranıb. Əli Kərimli və İlqar Məmmədov isə deyir ki, bunun Mehmanla heç bir əlaqəsi yoxdur. Budur ortadakı vəziyyət! Görəsən kim haqlıdır?! Baxın, radikal müxalifət düşərgəsinin vəziyyəti bu cür gülüncdür. Necə ki, 1992-ci ildə ölkədə kaos yaratmışdılar, eləcə də hazırda öz düşərgələrində hər bir fikir söyləməklə xaos vəziyyət formalaşdırıblar.

Qısacası Prezidentin atdığı bu addımların əhəmiyyətini anlayan dağıdıcı müxalifət digər məsələlərdə olduğu kimi, bu işdə də dövlətə ləkə yaxmağa çalışdı. Artıq Azərbaycan cəmiyyəti bu adamların bütün üzvlərini görüb, böhtan kampaniyalarını öz daxillərində belə, bir-birlərinə qarşı iyrənc formada aparən müxalifət nümayəndələrinin heç birini ciddi siyasətçi kimi hesab etmir. Bir sözlə, Prezidentin daim vətəndaşların maraqlarını nəzərə alması, sosial durumlarını yaxşılaşdırması müxalifət üçün sözün həqiqi mənasında faciəyə çevrilir.

✍ Məsumə Babayeva,
"iki sahil"

Müxalifəti bekarlıq yıxacaq



Azer Qismet

Hərbi xidmətin çoxdankı klassik qanunu hələ də öz qüvvəsində qalmaqdadır: "Əsgər bekar qalmamalıdır". Onu müxtəlif hərbi təlimlərlə yükləmək lazımdır. Bu, özlüyündə iki xoş və əhəmiyyətli cəhətə ehtiva edir. Birinci cəhət bundan ibarətdir ki, əsgər bekar qalarsa (söhbət dinc dövrün hərbi xidmətindən gedir) çəkisi artır, səhər idmanında nə boynu dönür, nə qaçmağa nəfəsi çatır. Belə olan surətdə müharibə signalında çətinliklər yaranır. Belə əsgərlə bir kilometrə uzağa getmək mümkün deyil. İkincisi, bekar qalmamağın əhəmiyyətli cəhətidir. Əgər əsgər bekar qalarsa, beyninə müxtəlif fikirlər dolar. Bekarın işi boş-boş düşməkdir axı?! Deyilə bilər ki, düşünsün də, bunun ətrafa nə zərəri var? Əslində, zərəri var. Alt şüurda düşünlən nəsnə gerçəkliyini tapar. Beynin funksiyasından biri gələn fikri reallaşdırmaqdır. Əks təqdirdə beyin narahatlıqdan başını divara çırpar.

Bekar əsgər fərarilik etməkdən, zabıt heyəti ilə çoxdankı incikliyi xatırlayıb haqq-hesab çürütməkdən tutmuş Vətənə xeyanətə qədər istənilən əməl törədir. Deməli, məsələnin fəlsəfi çaları belədir ki, pis əməllər bekarlıqdan yaranır. İş-gücü olan adamın isə boş düşüncələrə, arzulara, xəyalara vaxtı qalmır. O, işini yerinə yetirir, növbəti günlər üçün yeni motivasiya xarakterli planlar qurur.

Bax, Azərbaycan müxalifəti də bekarlıqdır. Etiraz edib deyə bilərlər ki, "biz bekar deyilik". Ancaq doğrudan da bekarlıqdır. Kimisə təhqir etmək, od-alov püskürmək iş deyil. Müxalifət liderlərinin ətrafına toplaşanlara nəzər salsaq görürük ki, əksəriyyəti normal işlə məşğul olmur. Normal işi olan hər gün işlədiyi idarəyə gedir. Bəs, bu neçə il ərzində müxalifət liderlərimiz nə edə bildirdi? Ən azından siyasi savadlarını artırma bildirdilər. Normal ölkələrin partiya liderləri daim öz üzvlərində çalışırlar. Daim axtarıqda olurlar, siyasi gündəmlə maraqlanırlar, beynəlxalq təhlilçiləri qəbul edib məsləhətləşirlər, bilmədiklərini öyrənirlər.

Hələ nitq qabiliyyətini demirəm. Hər bir partiya lideri nitq qabiliyyətini inkişaf etdirməkdən tutmuş imicmeykerə qədər tədbirlər planı hazırlayır. Ən azından xarici dillərdən birini öyrənir. Bəs, bizim müxalifət liderlərində siyasi çəki anlayışı varmı? Xatırladaq ki, bu çəkiyə yuxarıdakı göstəricilər daxildir.

Məsələn, Əli Kərimlini misal çəkək. O, bu illər ərzində bir neçə xarici dil öyrənə bildirdi. Daha xaricdən gələn donor təşkilatların nümayəndələrini tərcüməçi vasitəsilə məlumatlandırmazdı. Yaxud hər hansı elmi iş mövzusu götürür, sonda müdafiə edirdi. Onun elmi iş götürməsinə hakimiyyət mane olmazdı. Əksinə, sevindi ki, faydalı işlə məşğul olur. Ən azından başı qara-qura fikirdən ayazıyır, dünyaya, ölkədə baş verən proseslərə sağlam məntiqlə yanaşardı. Anlayardı ki, çevriliş etmək yolu ilə bir partiya liderinin hakimiyyətə gəlmək istəyi yolunda böyük güclərin tapşırıqları yerinə yetirilməlidir, bu yolda qan tökülür, indiyə qədər görülən işlər puça gedər. Əli Kərimli ətrafına toplaşanlara da xarici dil kursu təşkil edirdi ki, çayxanalardan yığışsınlar. Səmi-mi desək, müxalifət mühitində hər hansı motivasiyaya köklənən işlərə rast gəlinməz. Onlar üçün hər şey qara rəngdədir. Üzlərdən narazılıq yağır, suallara aqressiv cavab verilir, daim qisas ruhunda danışarlar. İdman etməzlər, sosial şəbəkələrdə pozitiv statuslar yazmazlar. Belə yanaşma ən səbrli insanın da səbrini daşdırır. Axı, ola bilməz ki, bu ölkədə nəşə yaxşı işlərə nəzər salmasınlar, görməməzlikdən gəlsinlər?

Uğurlu işlərə ağız büzərlər, söz içindən söz çıxarırlar, nitqlərdə səhv axtarırlar. Axı, bir partiya liderinin bütün iş günü kompyuter qarşısında oturub face profillər düzəltmək, iqtidaryönlü insanları təhqir etməkdən ibarət ola bilməz axı? Yaxud partiya əməkdaşlarını çağıraraq saatlarla qeybət qırmaq yorucu deyilməz? İnsan gününü necə faydasız keçirə bilər? İnsanı yoran və vaxtından tez həyatdan köçürən bekarlıq və yuxusuzluqdur. Bunların hər ikisi müxalifətimizdə mövcuddur. Həm bekarlıqlar, həm yuxusuz. Elə özləri özlərini yıxacaqlar.

✍ Sevinc Azadi,
"iki sahil"

Paşinyanın yeni "iqtisadi inqilab" mifi

Hər ötən gün Ermənistanda yeni hakimiyyətdən xalqın narazılığı daha da artmaqdadır. Erməni xalqı artıq anlayır ki, Nikol Paşinyan vəd etdiyi yüksək rifahi, demokratiyanı, inkişaf etmiş cəmiyyəti təmin etmək iqtidarında deyil. Paşinyan hakimiyyətdə olduğu müddət ərzində heç nəyə nail ola bilməyib. Sadəcə meydan, küçə ritorikasını davam etdirib ki, bu da əlbəttə, onsuz da problemlər içində çabalayan erməni xalqını daha çətin duruma salıb. Paşinyan sanki hələ də özünü meydanlarda hiss edir, populist bəyanatlarını davam etdirir, boş vədlər verir, iqtisadi inqilabdan danışır.

Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov hesab edir ki, ölkədə hər şey qarışıb: "Əmək haqqının yüksəldilməsi və iş yerləri yaratmaq vəd edilirdi, amma optimallaşdırma və iş yerlərinin ixtisarı baş verdi. Sevgi və həmrəylik vəd edilirdi, ancaq nifrət yayırlar. Vəd edilirdi ki, qisas olmayacaq, amma siyasi həbslər həyata keçirilir. Bu sıranı davam etdirmək olar. Qanunun aliliyini vəd edilirdi, amma öz ölkəsinin polis məntəqəsini ələ keçirmək üçün terror aktlarında iştirak edənləri amnistiyaya saldılar. Onlar azad şəkildə Ermənistanda siyasi fəaliyyətlə məşğul ola bilərlər. Bu, absurdur".

Xatırladaq ki, Paşinyan yenidən ölkədə "iqtisadi inqilab" elan edib. O deyib ki, ölkədə siyasi inqilab baş tutdu, indi isə iqtisadi inqilabın zamanıdır. Əslində, bu fikri Paşinyan elə 10 aydır deyir, nəticə



isə yoxdur. Ermənistan mediası da bu proqramı kəskin tənqid edir. Özləri qeyd edirlər ki, hansı resursla, maliyyə və investisiya ilə iqtisadi inqilab etmək mümkündür? Ermənilər açıq qeyd edirlər ki, yaranan vəziyyət Azərbaycanın bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi və nəqliyyat blokadasının təsirindən yaranıb. Belə olduğu təqdirdə, fikirlər səsləndirilir ki, Dağlıq Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb. Aydın ki, Paşinyan 5 illik iqtisadi inqilabı dəyişikliyə nail olmaq üçün Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks təqdirdə, bu proqramı

yerinə yetirmək mümkün deyil. Erməni mediası bu reallığı anladığı üçün Nikol Paşinyanın ölkə daxilində əcnəb ovuna çıxdığını yazır: "Məhz bu səbəbdən də Koçaryanın həbs müddəti yenidən 2 ay müddətinə uzadılıb. Sarkisyan isə istintaqa dəvət edilib və ehtimal olunur ki, martda həbs oluna bilər. Fikrimcə, bütün bunlar Paşinyanın manevrləridir və o, "Qarabağ klani"nin sonuna çıxmaq istəyir. Paşinyan anlayır ki, danışıqlarda güzəştlərə getmək vacibdir. Bu mənada Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmağın zamanı çatdığını zənn edir".

Nikol Paşinyan hökumətini biabır edən iqtisadi rəqəmlərin açıqlanması daha acınacaqlı mənzərə yaradır. Ermənistan Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb. İdxal isə 3,3 faiz azalıb. Bununla da ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, Ermənistanın yeni hökumət proqramı "iqtisadi inqilabın startı" adlandırılır. Proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin edilməyi göstərilir. Lakin hazırkı blokada şəraitində "iqtisadi inqilab"ın həyata keçirilməsi mümkünsüz hesab edilir.

✍ Sevinc Azadi,
"iki sahil"

ÇİNDƏ VAHİD NEFT VƏ QAZ KƏMƏRİ SİSTEMİ YARADILIR



Çin milli neft və qaz kəmərləri şirkəti yaradacaq. Məlumatı ölkənin planlama idarəsi açıqlayıb.

Milli inkişaf və İslahatlar Komissiyası hələlik dəqiq vaxt və məsələnin digər detallarını açıqlamayıb. Lakin bildirdi ki, əsas məqsəd ölkədə yerli neft və qaz hasilatını gücləndirməkdən ibarətdir.

Milli mərkəzləşmiş neft və qaz operatorunun yaradılması Çinin dövlət enerji şirkətlərinin kəmərlə daşıma xərclərini neft və qaz satışından ayırmasına kömək olacaqdır.

"Röyter" agentliyi isə xəbər verir ki, ölkənin çoxsaylı uzun kəmərlərini birləşdirəcək. Bu şirkət cari il ərzində yaradılacaq.

"ECOPETROL" OFŞOR TƏDQIQATLARA BAŞLAYIR



Kolumbiyanın "Ecopetrol" dövlət enerji şirkəti Karib dənizində ofşor kəşfiyyat və hasilata başlamaqla bağlı yeni müqavilə imzalayıb. Xatırladaq ki, bu müqavilə şirkətin son dörd il ərzində imzaladığı ilk müqavilədir.

"Ecopetrol" 400 min hektar sahədə əməliyyatlar aparacaq və yeni ofşor layihəyə 250 milyon dollardan artıq vəsait yatıracaq", - deyə Kolumbiyanın Milli Karbohidrogen Agentliyinin rəhbəri Luis Miguel Morelli bildirdi.

Şirkət ilkin mərhələdə iki kəşfiyyat quyusu qazmağı planlaşdırır. "Ecopetrol" ərazinin orta həcmdə qaz ehtiyatlarına da malik olduğuna ümid edir.

Hazırda "Ecopetrol" orada kəşfiyyat və hasilat üçün özünə şərik axtarır.

HİNDİSTANIN OFŞOR HİSSƏSİNDƏ ZƏNGİN NEFT VƏ QAZ EHTİYATI

Hindistanın ONGC neft şirkəti ölkənin ofşor hissəsində 2 mühüm kəşf imza atıb. Bu barədə məlumatı şirkət rəsmisi verdi. Kəşfin aşkar olunduğu "GKS091NFA-1" quyusu Hindistanın Qucarat ştatının "GK-OSN-2009/1 Kutch" blokunda yerləşir və sınaq zamanı quyudan qaz hasil olunub.

"İki sahil" offshore-mag.com saytına istinadən xəbər verir ki, quyuya "NWMH Extn. PML" hövzəsini hədəfə alıb və hövzədən gündəlik 783 barrel neft və 78,571 kub fut qaz hasil olunur.



"EQUINOR" ŞİRKƏTİNİN YENİ KƏŞFİ



Norveçin nəhəng "Equinor" neft şirkəti Şimal dənizində yerləşən "Gulfaks" yatağındakı "Telesto" quyusunda neft kəşfinə imza atıb. Yataqdan gündəlik 12-28 milyon barrel neft hasil olunur. "İki sahil" spglobal.com saytına istinadən xəbər verir ki, quyuya "Visund A" platformasında qazılıb və 115 metrlik neft sütunu aşkar olunub.

Norveçin Neft Direktoranlığından verilən məlumata görə, quyuya aşağı Yura yaşlı qumdaşlarını hədəfə alıb.

"Equinor" şirkəti yataqda 59% payın sahibidir. "Gulfaks" mühüm hasilatın əldə olunduğu yataq hesab olunur. Yataq 1978-ci ildə kəşf olunub və ehtiyat həcmi 2 milyard barrel neft təşkil edir.

BP-nin vitse-prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində seminar aparıb

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Planlaşdırma və Kommersiya Əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistratura tələbələrinə seminar keçib. O, BP şirkətinin fəaliyyəti, uzunmüddətli enerji perspektivləri, enerji keçidlərinin onilliklərdə təcrübəsi, Azərbaycanda elektrik istehlakının artması, Azərbaycanın bərpa olunan enerji payı, BP-nin az karbonlu gələcəyi təmin etməkdə rolu, az karbonlu bizneslərin qurulması ilə bağlı biliklərini və son tendensiyaları tələbələrlə paylaşıb.

Seminarla, həmçinin bərpa olunan enerjilər "BP Külək", "BP Günəş", "Enerji mənbəli BP layihələri", "Elektrik nəqliyyatı" doldurmalarında BP qidalandırıcı kimi mövzulara toxunulub.

Seminarın sonunda vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandıraraq, həmçinin müxtəlif fikir mübadiləsi aparıb.



Qeyd edək ki, BANM MBA proqramını tələbələrə daha maraqlı etmək üçün dərslərdən başqa, xüsusi günlərdə cəmiyyətdə tanınmış və idarəetmədə xüsusi rolu olan rəhbər şəxslərlə görüşlər təşkil edir. "Professional Business Talks" (Professional Business Talks) adlı bu sessiyaların əsas məqsədi tələbələrin biznes

sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır. Biznes sessiyalar tələbələrlə səmimi ortamda, qeyri-formal təhsil olaraq aparılır.

Zamin Məmmədov,
"iki sahil"

BSU-da ERASMUS+ PETRA çərçivəsində treninqlərə start verilib



Artıq bir neçə gündür ki, Bakı Slavyan Universitetinin (BSU) Təlim-Tədris Mərkəzində ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində treninqlərə start verilib.

TTM-in tərtib olunmuş iş planına uyğun olaraq ilk treninq fevralın 27-də Almaniyanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dil asistenti Rusudan Abşilava tərəfindən keçirilib.

Alman musiqisinə həsr olunmuş təlimdə BSU-nun filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin alman dili ixtisası üzrə təhsil alan tələbələr və alman dilini tədris edən müəllimlər iştirak ediblər.

Təlim-Tədris Mərkəzində 4 mart tarixində təşkil olunan növbəti treninq isə Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul nümayəndəsi, "Campus France"-in rəhbəri Morin Raab aparıb. "Fransada bakalavr, magistr və doktorant pilləsində təhsil" mövzusunda keçirilən təlimdə BSU-nun fransız dili ixtisası üzrə təhsil alan filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin tələbələri iştirak ediblər.

N.Məmmədov,
"iki sahil"

"Bakcell" mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

"Bakcell" şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.

Konqresdə iştirak edən "Bakcell" nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.

İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son



texnologiyalardan yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, "Bakcell" müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək

səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. "Bakcell" öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.

Ermənistan ona təklif olunan xilas yolunu qəbul etməlidir



ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 5-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində ATƏT rəhbəri Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaranan yeni şəraitdə problemin həlli ilə bilavasitə məşğul olan beynəlxalq təşkilatın birinci şəxsinin ölkəmizə səfəri prosesdə az da olsa canlanma yaranacağı fikrini təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev M.Layçakı qəbul edərkən bir daha ölkəmizin haqlı və beynəlxalq hüquqa söykənən mövqeyini çatdırıb və kəskin şəkildə Ermənistanı danışıqlar prosesini pozmaqda ittiham edib.

Qeyd edək ki, münaqişənin həlli istiqamətində zahirən passiv görünən, əslində isə yaxın zamanlarda real nəticələrlə yekunlaşacağı gözlənilən ciddi proseslər gedir. Son illərdə Azərbaycan tərəfi uğurlu diplomatik və hərbi taktika ilə prosesdə mütləq üstünlüyünü təmin edib. İndi həm Ermənistanın, həm də münaqişə ilə bağlı olan beynəlxalq mərkəzlərin adekvat cavablarının necə olacağı sualı ortadadır.

Beynəlxalq aləmin son vaxtlardakı davranışları göstərir ki, Azərbaycanın güclü diplomatik fəaliyyəti bu amili ölkəmizin haqlı mövqeyinə doğru dəyişib. Bunu həm Avropadan, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-dan səsləndirilən fikirlərdən də açıq müşahidə etmək mümkündür. Amerikada artıq konkret formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməli olması barədə çağırışların sayı artmaqdadır. Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məsləhətçisi, politoloq Ray Salvatore Cenninqs Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmaqla yanaşı, silahlı qüvvələrini də bu ərazilərdən çıxarmağa çağırıb. O hesab edir ki, Paşinyan Dağlıq Qarabağdakı separatçı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Cenninqs onu da vurğulayıb ki, ərazilərin qaytarılması iqtisadi inkişaf baxımından Ermənistanın xeyrinə olacaq.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədr Ceyms Uorlik son açıqlamasında bildirib ki, ərazilərin qaytarılması və digər məsələlər paketində müzakirə edilməlidir. Azərbaycan üçün ərazi bütövlüyü

vacib amildir.

Münaqişənin həlli prosesində diqqət çəkən məqamlardan biri də Ermənistanda gedən proseslərdir. Paşinyanın biri-birinə zidd bəyanatlarına baxmayaraq düşmən ölkədə belə hesab edirlər ki, o, ərazilərin Azərbaycana qaytarılmasına razılıq verib. Sadəcə bunu cəmiyyətdən gizlədir. Ermənistanın sabiq prezidenti, separatçı rejimin əsas şəxslərindən biri, hazırda həbsdə olan Robert Koçaryan Ermənistan mətbuatına son müsaibəsində Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində və iqtisadi sahədə planlarını kəskin tənqid edib. O hesab edir ki, Paşinyan müxtəlif vasitələrlə maskalansa da, Dağlıq Qarabağla bağlı danışıqlar gedir: "Şübhə doğuran danışıqların gətirilməsi deyil, Paşinyanın bu danışıqlardan məsafədə durmağa çalışmasıdır. Cəmiyyət hakimiyyətin Qarabağla bağlı mövqeyini bilmir və bu, rahatlıqla doğurur. Mövqe formalaşmadan necə uğurlu danışıqlar aparmaq olar? Danışıqlar vaxt keçirmək üçün görüş deyil, əldə olunmuş uğurların rəsmiləşdirilməsidir".

Koçaryan artıq siyasi müstəvidə Azərbaycanın Ermənistanı məğlub etdiyini də vurğulayıb. Onun sözlərinə görə, Düşənbədə liftdə aparılan danışıqlar ermənilər üçün sərfəli Vyana və Sankt-Peterburq razılaşmalarını yox elədi: "Bu çox böyük səhv idi. Ermənistan həm Azərbaycanda, həm də Minsk qrupunda danışıqlar prosesi ilə bağlı böyük güzəşt gözləntisi yaradıb. Buna görə düşünürəm ki, Minsk qrupunun növbəti təklifi bizim üçün sərfəli olmayacaq".

Baş nazir Nikol Paşinyan isə nalayiq vuran bəyanatları ilə hələ də qeyri-ciddiliyini davam etdirir. O, Avropa Parlamentində çıxışı zamanı bir daha bildirib ki, Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanlar müəyyən etməlidir və Ermənistan Dağlıq Qarabağı təmsil etmir. O zaman belə bir haqlı sual yaranır: Bu belədirsə, o halda Ermənistan vətəndaşı olan əsgərlərin işğal edilmiş Azərbaycan ərazilərində nə işi var? Onlar burada öz həyatlarını nə üçün itirirlər?

Lakin bütün bunlara rəğmən siyasi ekspertlər hesab edirlər ki, Paşinyan Ermənistanın xilas yolunun və öz hakimiyyətinin uzunömürlü olmasının yollarının Azərbaycanla münasibətləri normalaşdırmaqdan keçdiyini yaxşı bilir. Bu isə o deməkdir ki, yaxın zamanda işğal edilmiş ərazilərin qaytarılmasını təmin etməlidir.

Taleh Turqut,
"iki sahil"

Muxtar Babayev: Ermənilərin vandalizmi Azərbaycan ekologiyasına böyük ziyan vurur

Ermənilərin vandalizmi Azərbaycan ekologiyasına böyük ziyan vurur.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Nazirin sözlərinə görə, beynəlxalq hüquq bu məsələyə müdaxilə etməlidir.

M.Babayev bildirib ki, işğal azərbaycanlılara təkə mənəvi ziyan verməyib, həm də böyük iqtisadi ziyan vurub:

"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkəndirilir. Ermə-



nilər tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində Azərbaycanın 100 min hektar meşə sahəsi yanıb".

O əlavə edib ki, ermənilər Azərbaycanın təbii ehtiyatlarını dağıtmaqda davam edir.

Tarix yazan qəhrəmanlar



Pirallahı rayonunda vətənpərvərlik mövzusunda "Tarix yazan qəhrəmanlar" adlı tədbir keçirilib. YAP Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışdı.

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Vətənləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənlı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev çıxışlarında keçdikləri şanlı döyüş yolundan danışaraq qeyd ediblər ki, vətənpərvərlik təkə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil.

Sonra Hikmət Şikarov Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar medalla təltif olunub. O, 21 fevral 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının müharibə veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin və ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Sonda 168 sayılı orta məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Orxan Vahidoğlu,
"iki sahil"

"Rus dilini xarici dil kimi tədris edən müəllim"



Martın 5-də Bakı Slavyan Universitetində (BSU) "Rus dilini xarici dil kimi tədris edən müəllim" layihəsinin təqdimatı olub. Təqdimatda çıxış edən A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin nümayəndəsi, pedaqogika elmlər namizədi Nataliya Nakora A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti və "Alfa Dialoq" mərkəzi tərəfindən təşkil olunan "Rus dilini xarici dil kimi tədris edən müəllim" layihəsi barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd edib ki, layihənin əsas məqsədi rus dilini tədris edən müəllimlərin, o cümlədən gələcək metodistlərin rus dili biliklərini sistemləşdirmək, qısa vaxt ərzində ge-

ləcək metodistlərə nəzəri və praktik bazanın inkişafına şərait yaratmaq, rus dilini normal səviyyədə bilənlər üçün lazımı imkanlar sərəgiləməkdir. N.Nakoranın sözlərinə görə, Rusiya Dövlət Pedaqoji Universitetinin peşəkar müəllimləri tərəfindən aparılan kurslarda ümumilikdə dərslər 120 saatı əhatə edir. Kursların sonunda təşkil olunan attestasiyadan müvəffəqiyyət qazanan iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, "Rus dilini xarici dil kimi tədris edən müəllim" kurslarında iştirak etmək istəyənlər mart ayının 28-dək <http://www.alfa-dialog.ru/> saytında qeydiyyatdan keçə bilərlər.



Həyatımızdakı "Ağlama divarı": anlayana qədər ağlamaq...

Sevinc Mürvətqızı

Nəhayət ki, aqlımın başıma gəldiyi o göz(ə)lənələn günlərin birində özümü artıq hər anlamda böyümüş şəkildə illərdən önündə göz yaş axıtdığım bir "Ağlama divarı"nın önündə tapdım. Bu, bütün ruhumla, mənəvi və fiziki mövcudluğumla mən idim. Günah, xəta, yanlış hesab etdiklərimi gözümün bitməyən yaş ilə paklamağa çalışaraq özümü söykəyib sıtqadığım bu soyuq, faydasız divarlar nə idi bəs? Dilimdəki dualarımla, beynimdəki illüziyalarım, bacardığım qədər içimdə qoruyub saxlamağa çalışdığım işıqla, bəzən ətrafdakıları güldürəcək qədər saflığımla qarşında durub dua edər kimi tapındığım bu divar adamlar kim idi belə? Mən nə zaman öz ruhumun qibləsini unudub içimdəki bir parça işığı bu "divarların" qaramatına etibar edəcək qədər kütləşmişdim? İllərdir müqəddəs bildiyim bu "ağlama divarları" lal-dinməz mənə dinləməkdən, iztirablarımı sadəcə bir nəfəs məsafəsindən izləyərək sarsıntılarıma soyuq daş üzrləri ilə şahidlik etməkdən başqa nə etmişdilər? Bunu anlayacaq məqama niyə belə gec qalmışdım? Ovuclarımı bu daşların soyuq sinəsinə sıxıb özümü söykədiyim bu "Ağlama divarı"nın fərqiyyə niyə indiyədək varmamışdım axı? Həyatın gündüzyənində başıma isti vuranda, ayaqlarımı qəddarlıqların ayazında buz kəsəndə mən bu "ağlama divarları"ndan nə ummuşdum?

Xatırlayıram, bu divarların soyuq üzündə istehzalı baxışları da gördüm, o baxışların bəzən ani görünən mərhəmət və sevgi parıltısı mənə illərlə müqəddəs sanıb əl və ürək qoyduğum o daşlara sadəlvəhcəsinə inanmağıma səbəb olurdu. Bəzən dilimdəki duaların əks-sədası geri qayıdarmış kimi hiss etdiyim də olurdu. Amma bu, sadəcə mənim hissiyatım idi. Bunu isə çox sonralar anlayacağım...

Həyatın ən ağır ironiyasını üzünə çırpdığı günlərdən biri də müqəddəs sandığının qarşısında özünü, günahsızlığını, təmizliyini isbatlamağa çalışdığı "ağlama divarları"nın sadəcə quru, kələ-kötür daşlardan ibarət bir maneə olduğunu dərk etdiyin gündür. Daş-kəsək ruhlı o divarın sənin heç bir dərinə dərmən olmadığını anlayanda ovucunu və ürəyini qoyduğun o "Ağlama divarı"na min illərin hikkəsi ilə yumruq vurub aralandığın gün gəlir. İndiyə qədər soyuq üzünü üzünə söykədiyən o daşların bu gün amansızlıqla əlini qatınmasına rəğmən o yumruqlar həyatı anlamayan möhürü kimi çirpilir hədəfə...

O divarın saxta əzəməti ilə nə zamansa qutsal bildiyindən qopmağın zövqü də bir o qədər düz mütənasibdir. Əlbəttə, gözəl günlərin birində müqəddəs sandıqlarının sənin göz yaşlarına, illərinə, fədakarlığına və özünüisbatına dəymədiyini anmaq ən çəkilmez iztirabların qarantıdır. Amma iztirablar bir gün bu və ya digər şəkildə mütəlak bitir. Ona görə də üzünü çevirib tərki etdiyin divarlara gedəyəq dönüb baxmaqda fayda var. Çünki sinəsinə söykənib ağladığımız və isindiyini güman elədiyimiz o divarlar sadəcə göz yaşlarımızın və ürəyimizin hərərətinin qızındırığına əmin olmalıyıq. Bitirməyən ən gözəli, tərki edilən divarları kənardan izləməkdir. Yalnız bu zaman sözün tam anlamında sadəcə ürəyindən asılmağa xidmət edən o daşları unutmaq, həyat yolunun üstündən birdəfəlik süpürəyib atmaq mümkündür.

Bir gün hər kəs gec-tez öz "Ağlama divarı"nın həyatındakı anlamsızlığını anlayır; kimi duasının ən şirin yerində, kimi göz yaşının yanağını kəsdiyi məqamda, kimi öz duaları daşlara deyib ah kimi üstünə töküləndə, kimi iki əlini açıb divarı qucaqlayıb isitmək istəyəndə daşların kələ-kötürü ilə əziləndə, kimi də bir gün başqalarının ondan əvvəl yumruqlayıb laxlatdığı o divarlar üstünə çöküb sonunu gətirəndə mütəlak anlayır...

Anlamağın xəyal qırıqlığından bizi qurtaran da əslində elə o dərkətmənin verdiyi daha böyük zövqdür. Anlamaq əzablıdır, amma həm də sonunda hüzur verir, ruha dinclik gətirir. Dilində dualar gətirib göylərə ucaldığını bir gün üzünü çevirib gedərək yerlərə endirməyə əşhəd-əhtiyac olur...

Dönüb geri baxanda daşların üstündən süzülüyünü gördüyünüz illərlə sizin axıtdığınız göz yaşlarıdır, əslində. Yoxsa ki, "Ağlama divarları" heç ağlamırlar, unutmamaqda fayda var... Siz gedəndən sonra da o divarları yenə müqəddəs bilib qarşısında dua edib ona sığınıb ağlayanlar olacaq. Anlayana qədər ağlayacaqlar...

Amma bu yazı ağlamaqlı təziyə ilə deyil, gerçək "Ağlama divarı"na aid təbəssüm doğuran qaravəlli ilə sonlanacaq: "Qüdsdə çalışmaq üçün göndərilən bir jurnalist ixtiyar bir musəvinin hər gün səhər-axşam oradakı "Ağlama divarı"nın qarşısında dua edib ağladığını müşahidə edir. Bir gün icazə alıb ondan müsahibə götürür. Keçirdiyi ömür, həyatı, arzuları haqqında suallar verib qənaətbəxş cavablar alır. Sonda jurnalist soruşur: -Deyirsiniz ki, 50 ildir hər gün "Ağlama divarı"nın önündə dua edirsiniz. 50 ildir bezmədiniz? Bu gün necə bir duyğu içindəsiniz, nələr hiss edirsiniz?"

Musəvi dərindən ah çəkib bezgin səslə cavab verir: -Vallah, bilmirəm artıq. Sanki illərdə daş-divarla danışırıram kimi bir hiss var içimdə..."

Təbəssümlə bitirdiyi yazını, eləmi? Həqiqətən anlayanda nsonda hamı üçün təbəssüm tapılır...

21 əlyazma və qədim çap kitabı hədiyyə edilib



Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan 21 yeni əlyazma və qədim çap kitabı AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının toplanılması istiqamətində görülən işlərdən danışdı. Əlyazmalar Fondunun bu sahədəki rolundan bəhs edən alim fondada mühafizə olunan əlyazmaların bir qisminin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən hədiyyə edildiyini bildirdi. İsmayıl Hacıyev bölgə ərazisində fond əməkdaşları tərəfindən Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələrinin toplanıldığını diqqətə çatdırıb. O, son illər Naxçıvan

Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bölgə ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının Əlyazmalar Fondunun balansına hədiyyə edildiyini qeyd edib.

Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nəvəvə Qədimova tarix və mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 6 dekabr 2005-ci ildə imzaladığı Sərəncam əsasında muxtar respublika ərazisində 1300-ə yaxın tarixi abidə pasportlaşdırılaraq qeydiyyatına alınıb.

Qeyd edilib ki, maddi-mədəniyyət nümunələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərilir. Ali Məclisi Sədri sərəncamlarına əsasən Nuh Peyğəmbərin məzarüstü və Yusif Küseyir oğlu türbələri, muxtar respublika ərazisindəki buxanalar, İsmayılخان hamamı, Naxçıvanqala, Əlinçəqala, Güllüstan türbəsi, Qarabağlar Türbə Kompleksi və digər tarixi abidələr bərpa edilib. Xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muzey fondları da xeyli zənginləşib.

Nəvəvə Qədimova əlavə edib ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən il 1564 ədəd eksponat mədəniyyət müəssisələrinə təqdim edilib. Tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələrinin toplanılması işi bu gün də davam etdirilir və bu işdə muxtar respublika sakinləri də fəallıq göstərir.

Daha sonra Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov elmin müxtəlif sahələrinə aid olan 21 yeni əlyazma və qədim çap kitabı ilə bağlı məlumat verib. Fond rəhbəri hədiyyə olunan əlyazma və çap kitablarının əhəmiyyətini vurğulayaraq Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev milli mədəni dəyərlərimizin qorunub saxlanması və təbliğində Əlyazmalar Fondunun rolundan bəhs edib.

Sonda tədbir iştirakçıları yeni əlyazma və çap kitabları ilə yaxından tanış olublar.

Videobloqger: Əli Kərimli xəyanətini etiraf edəne qədər mənimlə rastlaşacaq

Çəkdiqləri videolar ilə sosial şəbəkələrdə izləmə rekordu qıran videobloqger Ata Abdullayev ikisahil.TV-nin "Bizimlə həmsöhbət" verilişində Əli Kərimlini fakt qarşısında qoymağına aydınlıq gətirdi

- Ata bəy, Əli Kərimli ilə görüşmək üçün nəyə görə məhz həmin günü seçdiniz?

- Radikal müxalifət nümayəndələri ilə hər zaman mübarizə aparıram. Onların sosial şəbəkələrdəki paylaşımları ilə tanış oluram. Diqqətimi çəkən o oldu ki, bu qaragüruh ancaq müəyyən əlamətdar tarixlərdə qınlarından çıxaraq ölkədəki sabitliyə xələl gətirmək istəyirlər. Mən də bir azad vətəndaş, bir videobloqger kimi onlarla görüşmək, ürəyimdən keçən suallara cavab almaq qərarına gəldim. Fevralın 26-da saat 3-4 radələrində onlarla görüşdüm. Əli Kərimliyə ürəyimdən keçən sualları ünvanladım. Ancaq cavabımı ala bilmədim. Bu, hələ son deyil. Yəqin ki, istədiyim cavabı bir gün verəcək. Yaxşı bilirəm ki, onun oğlu Avropada gecə-gündüz klublarda keflərini təşkil edir. Qeyri-etik həyat tərzi keçirir. Hesab edirəm ki, bir oğlunun tərbiyəsi ilə məşğul ola bilməyən şəxs, heç vaxt lider ola bilməz, olsa-olsa ancaq dırnaq içərisində ola bilər. Öz kiçik bir ailəsini idarə etməyən insana

heç nəyi etibar etmək olmaz. Bu müsahibədən də istifadə edib insanları onun heç bir sözünə inanmamağa çağırıram.

- Bu, sizin Əli Kərimli ilə ilk görüşünüzü id?

- Erməni əlaltısı olan bu satqınla ilk dəfə idi. Amma qadikal müxalifətin başqa nümayəndələri ilə görüşlərim çox olub. Çalışmışam ki, hər zaman lazımsız oluqlarını onların üzünə söyləyim. Buna da nail oluram. Hesab edirəm ki, Əli Kərimli hələ mənə çox görəcək. Bu xəyanətkarın bütün maskalarını yırtmağa çalışacağam. Azad, demokratik ölkədə yaşayırıq. Onun ifşası üçün bütün lazımi işləri həyata keçirəcəyəm.

- Əli Kərimlidən nəyi eşitmək istəyirsiniz?

- Xəyanətini etiraf etsin. Aldığı qrantlarla Vətəne xəyanət yolunu tutduğunu etiraf etsin. Ailəsinə Avropada yaratdığı dəbdəbəli həyatı Vətəne xəyanət yolu ilə əldə etdiyini etiraf etsin. Rəsmi olaraq heç bir yerdə işləmədiyi halda şəxsi mühafizəni necə



saxladığını bildirsin. Yəqin ki, növbəti görüşlərdə mənə bu sualları eşidəcək. Əli Kərimli xəyanətini etiraf edəne qədər mənimlə rastlaşacaq.

- Məlum videoçarxın yayılmasından sonra hər hansı böhtan, təhqir, şantaj kimi məsajlarla qarşılaşdınız?

- Bu tip şeylər hər zaman olur. Amma belə şeylərə heç vaxt fikir vermərəm. Əgər versəm onu vaxt itkisi hesab edərdəm. Son videorolikdən sonra radikal bir neçə adlarına layiq hərəkətlər ediblər ki, bu barədə də hüquq mühafizə orqanlarına müraciət edilib.

Şəmsiyyə Əliqızı,
"İki sahil"

Yenilik, fərqli yanaşma, mövcud problemlərin həlli...



“İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə onu da bildirmişdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı ölkəmizdən də yan keçməmişdir. 2015-ci ildən bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə tənəzzül daha çox nəzərə çarpırdı.

Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində böhrandan az itki ilə çıxan ölkələr sırasında oldu. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarının təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Sözügedən görüşdə cənab İlham Əliyev qeyd etmişdir ki, 2017-ci il iqtisadi sabitləşmə ili kimi xarakterizə olunsada, 2018-ci ildə isə iqtisadi inkişafa qədəm qoyduq. 2019-cu ildə bu inkişaf özünü daha böyük rəqəmlərlə nümayiş etdirir. Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin etdi. Minimum əmək haqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Problemlə kreditlər məsələsinin öz müsbət həllini tapması üçün imzalanan Fərman bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin siyasətinin əsasında vətəndaşların yüksək rifahının təmin olunması dayanır. “Heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir da-

ha niyyətimizi göstərir.

Son 15 ildə ölkəmizdə yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, quruq, yaradıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsun. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da öz-lərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”

Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu il olacağı ilə bağlı əminliyə əsas verən əsas amillərdən biri də idarəetmə sisteminin təkmilləşdirilməsidir. 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edirdisə, digər qismi isə idarəetmə sisteminin təkmilləşməyə yönəlib. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbay-

canın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasında. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissələrinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlayıaraq, qısa dövrdə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi ilə diqqət çəkir.

“Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev, eyni zamanda, bildirir: “Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dənə, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin differensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirik ki, sosial məsələlərin həlli işində biz əldə edilmiş uğurlarla fəxr edə bilərik.” Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu mə-

qamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də uğurlu, təkmil sosial-iqtisadi islahatlar dayanır. Təkrarən de olsa, beynəlxalq səviyyəli tədbirlərdə səsləndirilən bu fikri bir daha qeyd etmək istərdik ki, yoxsul deyil, yaxşı idarə olunan ölkələr var. Azərbaycanda idarəçilik sisteminin təkmilləşmə, iqtisadi strategiyaların dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizdə təbəqələnmə prosesinin baş verməməsinə şərtləndirir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır ki, bu da öz növbəsində bu günümüzün əsas çağırışlarından olan yeni hədəflərə inamla irəliləməyə əsas verir. Azərbaycanı qarşıdakı illərdə yüksək gəlirli ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq əsas hədəflərdəndir.

Qısa təhlil ölkə Prezidenti İlham Əliyevin “İqtisadi göstəricilər təkə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin davamı olaraq söylədiyi “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” tezisinin reallıqlara əsaslandığını təsdiqləyir.

✍ Yeganə Əliyeva,
“iki sahil”

Vətən xainləri, sizi də Fəxrəddin Abbasovun aqibəti gözləyir



Qvami Məhəbbətəoğlu

İndi də hüquqdan, insan azadlığından deməzən bəzi beynəlxalq təşkilatlar və media qurumları daşnakların işğalçılıq siyasətinə dəstək verən, sosial şəbəkələrdə respublikamızın ərəzi bütövlüyü əleyhinə çıxışlar edən, dünyaya özünü talış xalqının “lideri” kimi sırımağa çalışan Fəxrəddin Abbasovun həbsinə siyasi rənglər qatmağa səy göstərirlər. İddia edirlər ki, guya bu separatçı siyasi baxışlarına, Azərbaycan hakimiyyətinə müxalif olduğuna görə sıxışdırılmış. Bu məsələdə Ermənistan mediası daha çox canfəşanlıq edir. Fəxrəddin Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiqləndirilməsi kimi təqdim etməyə çalışan Ermənistan mediası hətta bu agentin həbsinə görə Rusiyanı da ittiham etməkdədir.

Hələ Fəxrəddin Abbasov Moskvada saxlanılaraq Ermənistanda bir qrup alim bu satqının erməni xalqı qarşısında xidmətlərini nəzərə alaraq ona Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana da müraciət etmişdi. Həmin müraciəti imzalayanlar arasında dünyanın bir sıra ölkələrində fəaliyyət göstərmiş erməni üstünlük təşkil edirdilər. Təbii ki, bu, başadüşüldür. Belə ki, işğalçı ölkə sadəcə öz casusunu müdafiə edir. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Ermənistanın xüsusi xidmət orqanları ölkəmizdə sabitliyi pozmaq üçün məhz Fəxrəddin Abbasov kimi xainlərə bel bağlayırdılar.

Öz ölkəsinə qarşı xəyanət yolu tutmuş, ona düşmən kəsilmiş Fəxrəddin Abbasov digər tərəfdən, ölkəmizdə azsaylı xalqlara qarşı münasibətlərin yaxşı olmadığını “əsas” gətirərək xalqımızı milli-etnik mənsubiyyətinə görə bölməyə, Azərbaycanı parçalamağa çalışırdı. Halbuki bu xainin təcürməyi-halı ilə tanışlıq zamanı məlum olur ki, o, Bakı Dövlət Universitetini bitirib, uzun illər orada müəllim kimi fəaliyyət göstərmişdir. Elə bu faktın özü Azərbaycanda azsaylı xalqlara qarşı heç zaman ayrı-seçkilik olmadığını bariz nümunəsidir. Bəs onun məqsədi nə idi? Müxtəlif dini və etnik icmaların əmin-amanlıq şəraitində birgə yaşadığı, tolerantlığı ilə dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycana qara ləkələr yaxmaq. Bütün bunlarla da o, xaricdəki xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirdi. Təbii ki, bunun müqabilində aldığı milyonlarla maddi maraqlarını təmin edirdi.

Şübhəsiz, dövlətimiz öz vətəndaşının bu əməllərinə reaksiya verməli idi və verdi də. Belə ki, bu Vətən xaini beynəlxalq hüquq normaları çərçivəsində hüquq müstəfiyə orqanlarımız tərəfindən saxlanıldı və istintaqa cəlb edildi. Bu mənada onun işində etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq pozuntusu axtarmaq yersizdir. Çünki Fəxrəddin Abbasovun “fəaliyyətində” dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət, düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması kimi cinayət əməlləri vardır. Elə buna görə də o, qanunlarımız qarşısında cavab verməli olacaq.

Bəli, bu gün Avropada sülənən, ölkəsinə qarşı qaraxma kampaniyası aparən fəxrəddinlər hələ də var. Elə hazırda Hollandiyada yaşayan Vətən xaini Əlikram Hübətəvov götürək. O da Fəxrəddin kimi Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Yeri gəlmişkən, bu günlərdə Vətən xaini Əlikram Hübətəvovun Fəxrəddin Abbasovun həbsi ilə bağlı bəyanatı Ermənistan mətbuatında tirajlanıb. Şübhəsiz, dövlətimizin əleyhinə çağırışlarını tündləşdirən bu namərd də Fəxrəddin Abbasov kimi heç zaman iyrenc məqsədinə çatma bilməyəcək.

...Fəxrəddin Abbasovun həbsi həm də dövlətimizin qüdrətindən xəbər verir. Onun həbs edilməsi bir daha sübut edir ki, ölkəmiz əleyhinə qaraxma kampaniyaları aparənlar siyasi siğınacaq almaqla, yaxud qaçıb gizlənməklə törətdikləri əməllərdən heç vaxt siğortalana bilməyəcəklər. Bu mənada həmin xəyanətkarların da əməllərinə hüquqi qiymət veriləcək və layiq olduqları cəzalarını alacaqlar.

Sosial islahatlar: güclü siyasi iradə və insana qayğı amili

Son günlərdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində aparılan islahatlar 15 ildə bu sahədə görülən işlərin davamıdır. Vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borclarının tam silinməsi, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiyanın ödənilməsi, maaş və pensiyaların artırılması, təbii fəlakətlərdən zərər çəkmiş insanlara dövlət dəstəyinin göstərilməsi, şəhidlər, Qarabağ müharibəsi əlilləri, məcburi köçkün və qaçqınlar üçün nəzərdə tutulan müavinətlərə, güzəştlərə olunan əlavələr iqtisadi müstəqillik illərində aparılan sosial siyasətin təntənəsidir.

Təsədüfi deyil ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, habelə Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük xidmətlərinə görə cənab İlham Əliyev 2015-ci ildə BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə də xüsusi qayğı ilə yanaşır. Ötən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərman əsasən şəhidlərin və rəsələrinə 11 min manat məbləğində ödənişlər verildi. Hazırda 12 min 200-dən çox şəhid ailəsi bu ödənişlərlə təmin olunub. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tu-

tulan müavinət 220 manatdan 300 manata qaldırıldı.

2003-2018-ci illərdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülmüş, onlar üçün 100-dən çox şəhərcik tikilmişdir. Bu cür diqqət və qayğı da dünya praktikasında ana-loqu olmayan, sağlam zəmində qurulan bir yanaşmadır. Bu islahatlar Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amilinin olduğunu, dövlət-vətəndaş münasibətlərinin daim diqqətdə saxlanıldığını təsdiqləyir. "Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar" söyləyən cənab İlham Əliyevin son günlərdə imzaladığı sərəncamların və fərmanların əsasında da insan amilinə diqqət ön-



planda dayanır.

"Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür" söyləyən dövlət başçımızın vurğuladığı kimi, iqtisadi müstəqillik illərində qazanan uğurlar sosial islahatların tətbiqi imkanlarını daha da artırmışdır. Əhali tərəfindən yüksək dəyərləndirilən islahatların məntiqi nəticəsi budur ki, dövlət həmi-

şə vətəndaşın yanındadır.

Baş verən zəlzələlər, daşqınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi, sosial mənzillərin tikilməsi, xidmət obyektlərinin inşası dövlətin vətəndaşına göstərdiyi qayğıdır. Həyata keçirilən islahatlar göstərir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından daha önəmli, genişmiqyaslı olacaq.

Bu il 600 min nəfəri əhatə edən minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Dövlət başçımız açıqlamasında bildirdi ki, ölkədə əmək haqqı və pensiya siyasəti daim gündəlikdə dayanacaq və bu proses davamlı olacaq.

Minimum pensiyalarla

bağlı da ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata qaldırıldı ki, respublikamız bu göstərici üzrə MDB məkanında ikinci yerdədir.

Uzun illər ərzində müzakirə olunsun da həlli yubanan, vətəndaşları narahat edən problemlərdən olan rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də həllini tapdı. Dövlət başçımızın imzaladığı Fərman əsasında müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Belə ki, dörd yüz çoxmənzilli binada yaşayan 60 minə yaxın ailəni sevindirmək mümkün olacaq. Növbəti diqqət və

qayğı təqribən 100 min tələbəni əhatə edən təqaüdlərin artırılması oldu.

Son günlərdə əhalini daha çox sevindiren isə neçə müddətdir müzakirə olunan problemlə kreditlərlə bağlı nəzərdə tutulan məsələnin həlli istiqamətində atılan addım oldu. "Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir" söyləyən dövlət başçımız bu addımı ilə bir daha vətəndaşın yanında olduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri, şəhər sakinləri ilə görüşlərində bildirdiyi kimi, iqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə əhalinin maddi rifah halının yüksəlməsi naminə hazırlanan sosial paketdə daha ciddi islahatlar nəzərdə tutulur. Bu cür önəmli islahatların əsasında isə güclü siyasi iradə, insana qayğı amili dayanır. "Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir" söyləyən cənab İlham Əliyev həmişə olduğu kimi, yenə də vədinə sadıq qalacaq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli, real fəaliyyəti ilə təsdiqləyəcək.

✍ Xuraman İsmayılqızı, "iki sahil"

Müasir dövrdə istifadəsi sayında və yaşında sərəhdən tanımayan sosial şəbəkələr aktuallığı ilə gündəmin mərkəzində dayanır. İnsanların getdikcə zəruri ehtiyaclarından birinə də çevrilir. Bu da cəmiyyətdə virtuallığa meyil hissini gücləndirir. Hətta aşırı istifadə sonda asılılıqla da nəticələnir. Bəs sosial şəbəkələrin bu qədər populyar olmasına səbəb nədir?

Sosioloq Cavid İmanoğlu problemin kökünü sosial şəbəkələrdən düzgün istifadə etməklə əlaqələndirir: "Modern dünyamızda insanların əməllərini, davranışlarını şərtləndirən başlıca amillərdən biri məhz sosial şəbəkələrdir. Təəssüf ki, insan depressiyasının, qəzəb və xəstəliklərin kökündə məhz sosial şəbəkələrdən düzgün istifadə etməmək dayanır. Lakin düzgün istifadə edilərsə, məqsədli olarsa, sosiallaşmağa xidmət edir. İnsanlarda sosial şəbəkələrin asılılığa çevrilməsinin iki səbəbi var: bol asudə vaxt və sosial şəbəkələrin mahiyyətini düzgün dərk etməmək. Sosial şəbəkələrdən obyektiv və subyektiv səbəblər üçün istifadə olunur. Bu səbəblərin kökündə müsbət bir mənə dayanırsa, o zaman ailədaxili münasibətlərə, valideyn-övlad arasında etinasızlığa gətirib çıxarır. Valideynlər telefonda dolayısı ilə sosial şəbəkələrdə çox vaxt keçirərək övladlarını qayğı və sevgidən məhrum edirlər. Çox narahatlıq haldır ki, son zamanlar xüsusilə sosial şəbəkələr, onların üzərində yara-



nan qısqanclıq, mübahisəyə görə nə qədər ailələr dağılıb."

"İnsanları internetdən, onlayn mediadan, sosial şəbəkədən düzgün istifadə ilə bağlı maarifləndirmək, bilgiləndirmək lazımdır. Bu çox vacibdir. Təbliğat-təşviqat xarakterli tədbirlər, seminarlar təşkil olunmalıdır. Yaşından asılı olmayaraq hər kəs iştirak etsin, məlumatlınsın. Sosial şəbəkələrdən məqsədli istifadə ilə pul qazanmaq, biznes qurmaq olar. Yanlış istifadə isə aludəçilik, virtual təhlükədən başqa bir şey deyil. Hər bir məsələ kimi bu mövzuda da hər bir şey bilavasitə insanın məhz özündən asılıdır. Sosial şəbəkələrə daxil olmaq üçün yaş həddi müəyyənləşdirilməlidir. Ki-

çik yaşlardan övladlarımızın sosial şəbəkədən istifadə etməsi, virtual dünyaya daha tez atılmaları heç də doğru deyil. Bütün bunlar həlli yolunu tapmayana qədər isə insanlarda getdikcə özünəqapanma halları, ailədaxili münasibətlərin artması, ünsiyyətdən qaçma daha da artacaq", -deyə sosioloq bildirdi.

Cavid İmanoğlu, həmçinin əlavə etdi ki, sosial şəbəkələrə birmənalı olaraq virtuallıqdan yaranan təhlükə kimi baxmaq heç də doğru deyil: "Sosial şəbəkələrdən biznes, maariflənmə, bilgilənmə, xariclə müəyyən onlayn bağlantının yarana bilməsi üçün istifadə olunur. Bütünlüklə mənfi yanaşma, sosial şəbəkələri qadağan etmək də olmaz. Çünki insanlar sosial şəbəkələrdən istifadə etməyə artıq alışmışlar. Tamamən qadağan etmək insanlarda müəyyən narahatlıqlar yaradacaq. Amma istifadəsi ilə bağlı müəyyən məhdudiyətlər, şərtlər müəyyənləşdirmək olar."

Psixoloq Roza Kazımlı isə mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, vaxtın əsas hissəsi sosial şəbəkələrdə keçirsə, bu realıqda həmin insanı cəlb edən marağın, məqsədin olmamasıdır: "Real həyatdakı narahatlıqdan, çətinlikdən qaçarkən çox vaxt özümüzü ən rahat metod olan telefonlarda tapırıq. Nata-



mamlıq göstəricisinin əsas qapayıcısı olduğu üçün insanlar sosial şəbəkələrə daha da meyil edirlər. Özünü xoşbəxt hiss etmərsə bütün vaxtı sosial şəbəkələrdə "öldürür". Bu isə təkə "vaxt öldürmək" deyil, zamanla hissələri, ünsiyyətin özünü məhv etməkdir. Sosial şəbəkələr yaxın insanı uzaq, uzaq insanı isə yaxın etməyə başlayır."

Ekspert sosial şəbəkələrdən biznes, məlumatlanmaq üçün istifadə olunmasında mənfi məqam olmadığını, əsas problemin insanların məhz sosial şəbəkələr üzərindən ünsiyyət qurmaq olduğunu bildirdi: "Bildiyimiz kimi, ünsiyyətin 2 növü var; verbal və qeyri-verbal. Verbal ünsiyyət insanların

bir-biri ilə canlı, üz bəz, duyğular vasitəsilə yaratdığı ünsiyyət formasıdır. Qeyri-verbal ünsiyyət isə sırf jest, mimikaya əsaslanan ünsiyyət modelidir. Deyərdim ki, sosial şəbəkələr qeyri-verbal ünsiyyətin arzuolunmaz formasıdır. Sosial şəbəkələr vasitəsilə ünsiyyət mümkündür. Ən çətin məqamlarda, uzaqda olduqda, xəbər tutmaq məqsədilə və bir sıra başqa hallarda. Lakin sırf sosial şəbəkələrə əsaslanan əlaqəni düşünürəm ki, bunu ünsiyyət adlandırmaq doğru deyil. Bunun nəticəsidir ki, insanlarda getdikcə, aqressiya, özünəqapanma, cəmiyyətdən təcrid olunma, nitq ləngimələri, hərəketlərdə qəribəliklər müşahidə olunur."

Roza Kazımlı insanların bəzən sosial şəbəkədə özünü ideal hiss etdikləri üçün də istifadə etdiklərini vurğuladı: "Əslində bəzən şəhrlərə diqqət edirik ki, hər xırda məqama toxunurlar, səhv tuturlar, tənqid çox vaxt təhqirlə əvəz olunur. Sanki hər şey ideal, səhvsiz olmalıdır və onlar özləri belədir. İradlar həddindən artıq kəskin xarakter daşıyır. Bir-birimizə anlayışlı yanaşmalıyıq. Həyatda olduğu kimi, sosial şəbəkələrdə də paylaşım, fəaliyyətimizə müəyyən nəzərdə etməliyik."

✍ Yaquət Ağasahqızı, "iki sahil"

Ailə dəyərlərimizi qoruyaq və yaşadaq

Ailədə gender bərabərliyi

Sivil insan cəmiyyəti formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda ən müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gerib, ictimai həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıklarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı, fərdin hüquqlarının dövlət mənafeyindən uca tutulduğu bizim günlərdə belə, gender bərabərliyinin təmini uğrunda mübarizə səngimək bilmir. Qərribə burasıdır ki, bu gün dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması xüsusi aktuallığa malik məsələlər kimi nəzərdən keçirilir. Bu aktuallığın həm də onunla şərtlənir ki, tarixən əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliklərə, diskriminasiyaya məruz qalıblar, onların siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb. Nəinki ailə dəyərlərinin, hətta cəmiyyətin inkişafına əsaslı təkan verən ali keyfiyyətlərin daşıyıcısı olan qadınlar anlaşılmasa bir ədalətsizlik uzun əsrlər boyu elementar hüquqlardan da məhrum edilə bilər.

Gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti şərtlərinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşağı böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı zərərli stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.

Ailə təməlini sarsıdan amillər

Amerikan psixoloqu və psixoterapevti Virciniya Satir hesab edir ki, sağlam ailə dedikdə - ailənin hər bir üzvü bərabər səviyyədə tutulur, inam, etibar və düzgünlük həqiqətən mövcud olur, ailənin üzvləri bir-birini dəstəkləyir, hər bir ailə üzvü ailənin bütövlüyü üçün məsuliyyət hiss edir, ailənin bütün üzvləri birgə istirahət edir və həyatdan həzz alır, ailədə adət-ənənə əsas yer tutur, ailədə hər kəs bir-birinə hörmət edir və onu olduğu kimi qəbul edir, ailənin hər bir üzvünün hissələri qəbul edilir və lazım olanda tənqid edilir - kimi başa düşülür.

Bununla yanaşı, müxtəlif istiqamətli təsirlərin mövcudluğu nəticəsində insanların arasında



milli mənəvi dəyərlərdən uzaqlaşma kimi tendensiya da müşahidə olunmaqdadır. Tədqiqatçıların fikrincə, dünya miqyasında bu gün 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir, digər tərəfdən daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiri ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadıqlığı vacib saymır. Bir çox tədqiqatçılar, həmçinin, düşünür ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan və sorğu tələb etmədən insanların həyatına daxil olması faktı da ailə institutunun zəifləməsinə gətirib çıxarır. Aparılmış araşdırmaların nəticəsində bəli olub ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin daxilində olan münasibətlərə ləkə gətirir. Müşahidəçilər bildirirlər ki, qadın sosial şəbəkədə özünün marağında olan insanları tapır, ərdə eyni məkanda öz istəyinə uyğun insanları axtırır. Bu tendensiya, eyni zamanda, ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkani kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektinə çevrilir, bununla da, ailənin daxilində olan struktur dağılmağa başlayır. Ailə daha əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, ilk növbədə mental dəyərlərə ziddir. Artıq gedən bu proses çərçivəsində ailə institutu yeni bir forma alır və sonda boşanmalara yol açılır.

Azərbaycanda ailə dəyərlərinə hörmət və ehtiram hər zaman önəmli olmuşdur. Tarixən formalaşmış stereotipləri nəzərdən keçirsək görərik ki, ailə münasibətlərində kişi və qadınlar arasında vəzifələrin bölgüsü hər zaman aktuallıq kəsb etmişdir. Azərbaycanda qadınlar dövlət orqanlarında, dövlət səviyyəsində qərarların qəbul edilməsində aktivlik nümayiş etdirirlər. Təbii ki, bu da ilk növbədə tarixi təcrübə ilə bağlıdır. Şərqdə və müsəlman öl-

kələrində ilk dəfə olaraq məhz Azərbaycan qadını siyasi hüquqlar əldə edərək səsvərmə hüququ qazanmışdır. İslam aləmində ilk qızlar məktəbi məhz Azərbaycanda açılmışdır. Ümumiyyətlə, iş və ailə öhdəliklərini bərabər bölüşdürmək üçün həm qadının, həm də kişinin ictimai dəstəyə ehtiyacı var. Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr daha məhsuldar və davamlı cəmiyyətlərin yaranmasını təmin edir. Lakin bütün bunlara baxmayaraq təəssüflə etiraf etmək lazımdır ki, Azərbaycanda da boşanmaların sayı durmadan artmaqdadır. Belə ki, ölkəmizdə biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb. Ümumilikdə ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb. Araşdırmalar nəticəsində məlum olub ki, bəzi gənclər yetərincə araşdırma aparmadan ailə həyatı qurur, qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımdan ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçiminə də yanlış meyarları əsas götürür və nəticədə peşmançılığa düşürlər. Ər-avad arasında yaranan konflikt yalnız nikahın pozulması ilə bitmir. Nəticədə bu prosesin davamı olaraq nikahı pozulmuş valideynlər öz valideynləri, övladları və nəhayət, dövlət qarşısında yeni problemlər yaratmış olurlar. Ailələrdə yaranan konflikt, boşanma halları yalnız ailə başçıları deyil, uşaqların da psixoloji vəziyyətinə mənfi təsir göstərir. Onların həyatlarının bundan sonrakı hissəsinin bir tərəfini daim yarımçıq, qaranlıq, arzuedilməz edir. Öz funksiyalarını yerinə yetirməyən, valideynlik borclarından bixəbər valideyn uşağına heç bir yaxşı verdiyi aşılama bilməz. Nəticədə isə psixi problemlər, valideyn və cəmiyyət üçün yararsız, utanc mənbəyi olan gələcək nəsil formalaşar.

Ailəmizi qorumağı bacaraq

Bir anlıq düşüncə: bu gün bizi ailədən uzaq salan, övladlarımıza yadlaşdıran, qeyri-nor-

mal mühit, kimin nə məqsəd üçün yaratdığını bilmədiyimiz, gəldi-gedər sosial şəbəkə saytları, lakin həyatımızın ayrılmaz tərkib hissəsinə çevirdiyimiz "sevimli" məşğuliyyətlər dəyərlidir, yoxsa ailəmiz? Texnologiyaların saymaqla bitməyən faydaları hamı üçün məlumdur. Lakin ondan əl istifadə etmək lazımdır ki, ailə münasibətlərimiz pozulmasın. Bu problemlər üçün yalnız texnologiyaları gənəhləndirməyə doğru deyil. Ən əvvəl insan öz həyatında kimin və nəyin nə dərəcədə dəyərliliyini dərk etməlidir. Birinci planda onun üçün kimin və nəyin olduğunu aydınlaşdırmaq lazımdır. Heç bir ailə dəyəri bilməz ki, bu dövrlərdən heç olmazsa birini belə yaşamaıy; bu, yalan olar. Lakin çalışmaq lazımdır ki, həmin böhran ailə münasibətlərinin bədbəxtliyi üzərində qələbə çalması. Məsələn, ilk bir il - əlbəttə, bu dövrdə mübahisələr ola bilər. Bu, normal haldır. Axı bir-birindən tamam fərqlənən iki gənc öz həyatlarını birləşdirir. Eyni evdə yaşamaq, eyni əşyaları bölüşmək, öz azadlığında qurban vermək, fikrində dəyişiklik etmək və sair kimi məqamlar ortaya çıxır. Bu zaman hər iki tərəf güzəştə getməyi bacarmalı, biri od olanda biri də su olmalıdır.

İkinci böhranlı dövr ailə tərkibinin artması, məhəbbət meyvəsinin yetişməsidir. Bəli, övlad ata-ananı bir-birinə möhkəm tellərlə bağlayan varlıqdır: ailəyə fərqlilik, sevinc, xoşbəxtlik gətirir. Ailəni öz monotonluğundan uzaqlaşdırır. Bu, yaxşı cəhətlərdir. Böhranlı cəhət isə ailənin böyüməsidir. Maddi baxımdan gərginlik, sıxıntılar, xəstə vaxtında yuxusuz gecələr başlayır. Bu isə ailə münasibətlərində istər atada, istərsə də anada ruh düşkünlüyü yaradır. Ata yorğun keçən iş mühitindən səs-küylü evə gəlir. Sabahkı iş qayğılarına yuxusuz açılış səhərlər başlayır. Ananın isə körpənin qayğıları, məişət işləri, yuxusuzluq əsəblərini tarıma çəkir. Burada isə hər iki tərəf bir-birinin ruhi vəziyyətini, qayğılarını anlamağa cəhd etməli, bu çətin məqamdan birlikdə çıxmağı bacarmalıdır. Ailənin çətinlikləri nə qədər çox olsa da, insana bəzən dözülməz əzab qapıları açsa da, ailə daim xoşbəxtlik, birlik rəmzi kimi qəbul edilərək ondan güc alınmalı və bu əzab qapıları əzmlə keçilməlidir. Həyat tənha çəkilməz. Bunun üçün ailənin qədrini bilmək, onun birliyi üçün daim çalışmaq lazımdır.

✍ Sevinc Azadi, "iki sahil"

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kəndli İnteraksiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



ABŞ-dan Ermənistanına ikinci təklif

Vəli İlyasov

Azərbaycan həqiqətlərinə bələd olan dünyanın bir çox dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanla təzyiq göstərməkdə davam edirlər. Hamısının da mövqeyi eynidir - Ermənistan ordusu işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxmalı, işğal faktoru aradan qaldırılmalı, qonşu dövlətlərlə normal münasibətlər yaratmalıdır. Bu günlərdə dünyanın super gücə malik ölkəsindən-ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri sülh yolu ilə Azərbaycana qaytarmaq çağırışı edilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs baş nazir Nikol Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işi başlamağa çağırıb. Politoloqun fikirlərindən açıq görünür ki, okeanın o tayında Dağlıq Qarabağ probleminin kökündə nələrin dayandığını çox yaxşı bilirlər. Haqlı olaraq hesab edirlər ki, bu münaqişə Azərbaycan torpaqlarının sülh yolu ilə öz əzəli sahibinə qaytarılarsa, regiona sülh və əmin-amanlıq gələcək, Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətləri bərqərar olacaq. Region xalqları əmin-amanlıq şəraitində yaşayacaq, hər üç ölkə iqtisadi cəhətdən yüksələcək.

Amerikalı politoloq qeyd edib ki, Dağlıq Qarabağda şahmat oyunundakı kimi "qalaqurma" baş nazir Nikol Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək. Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistanla bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq icazəsi verəcək. Bu isə hər il Ermənistanla böyük iqtisadi səmərə verəcək. Azərbaycanla normal əməkdaşlıq Ermənistanla ümumi edən işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərəcək, ölkəni boğan iqtisadi böhrandan çıxmasına əlverişli şərait yaradacaq. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun Şərqi və Qərbi arasında öz münasibətlərini tənzimləməsindən asılı olaçağı bildirilib.

Xatırladaq ki, bir neçə ay əvvəl buna bənzər təkliflərlə ABŞ rəsmisi, tanınmış siyasətçi Con Bolton da çıxış etmişdi. Görünür, Nikol Paşinyan Con Boltonun təkliflərini qulaqardına vurub və buna müsbət reaksiya verməyib. Ona görə də az fərqlə ikinci təklif gündəmə gəlib.

Məsələ ilə bağlı Azərbaycanda bəzi tanınmış politoloqların rəyi ürəkəçən deyil. Onlar bildirirlər ki, ABŞ-ın bu konstruktiv təkliflərinə Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət rəyi gözlənilən deyil. Çünki Paşinyan siyasətdən və dövlət idarəçiliyindən bixəbər adamdır. Onun on bir aylıq hakimiyyəti belə deməyə əsas verilir. Paşinyan müstəqil siyasət aparmaq iqtidarında deyil, kimlərsə kənardan diktəsi və ya məsləhəti ilə addım atır. Mətbuata sızan məlumatlarda bildirilir ki, onu keçmiş prezident Levon Ter-Petrosyan idarə edir. Ancaq bütün bunlar yalnız versiyalardır, Nikol Paşinyan başqa cür də düşünə bilər, çünki o, sabit siyasət aparmaqda çətinlik çəkir.

OFTALMOLOQ: Linzalardan istifadə edərkən diqqətli olun



Deyirlər ki, gözlər qəlbın aynasıdır. Gözlərimiz görmə qabiliyyətimizin əsas təminatçısıdır. Onların sağlamlığı, müdafiəsi hər birimiz üçün zəruridir.

Hər bir insanın gözündə hissələri, xarakterini, əhval-ruhiyyəsi ni əks etdirən müəyyən məqamlar olur. İnsanların daha çox hissəsi isə məhz qəhvəyi və qara, onların tonlarını əks etdirən göz rənglərinə sahibdirlər. Bəzən qadınlar daha çox bəzək, dəyişim məqsədilə linzalardan istifadə edirlər. Əksər hallarda isə görmə qabiliyyəti zəif olduqda linzalardan istifadə olunur.

Həm bəzək, həm də müalicə məqsədilə istifadə olunan linzalar gözlərimizin sağlamlığına necə təsir edir?

Azərbaycan Tibb Universiteti (ATU) Tədris-terapiya klinikasının həkim-oftalmoloqu Vəfa Abbasova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, linzalar gözlərin rəngini dəyişdiyi, parıltı verdiyi, eynəkləri əvəz etdiyi üçün onlara olan tələbatı daha da artırır: "Eynək taxmağı kompleks edənələr üçün də linzaların varlığı əla fürsətdir. Göz ən həssas orqanlarımızdan biridir. Onun üçün də istifadə etdiyimiz yardımçı vasitələr zamanı da çox diqqətli və ehtiyatlı olmalıyıq. Gözəllik, sağlamlıq üçün istifadə olunursa belə onun müəyyən saxlama, qorunma qaydaları var ki, onlara əməl olunması mütləqdir. Əks halda bu, sağlamlıq üçün ciddi təhlükədir."

Oftalmoloqun sözlərinə görə, linzalarla bağlı əməl etməli olduğumuz mühüm məqamlar: "Estetik məqsədlə istifadə olunan linzalara kompakt, görmə qabiliyyəti üçün istifadə olunanlar isə optik linza adlanır. Əvvəla, hər bir linzanın müəyyən yararlılıq müddəti olur; günlük, həftəlik, aylıq, 6 aylıq, illik. Linzaları həkim təyin etməlidir. Hər insanın gözünün özünəməxsus keyfiyyətləri var. Ona görə də standart yanaşmaq doğru deyil. Bundan başqa, gözün linza qəbuluna hazır olması da dəqiqləşdirilməlidir. Linzalardan mütləq istifadə isə buynuz qişasının normal qidalanmasına da mane olur. Bundan başqa, linzadan istifadə zamanı bəzi gigiyena qaydalarına əməl etmək gərəkdir. Əllər təmiz yuyulmalı, linzaya toxunmadan öncə dezinfeksiya olunmalıdır. Linzaların saxlama qabı, suyu vaxtında dəyişdirilməlidir. Tam linzadan istifadə etmək, eynəkdən imtina etmək doğru deyil. Eynək korreksiyası linzadan daha effektivdir. Gözlərin sağlamlığı baxımından da bu, daha uyğundur. Linzadan istifadə edən insanların həkim nəzarətində olması gərəkdir. Unutmaq olmaz ki, linzadan düzgün istifadə etməyən insanlar görmə qabiliyyətini belə itiriblər."

Vəfa Abbasova, həmçinin əlavə etdi ki, bəzi insanlar linzanı bir neçə dəfə taxandan sonra onların gözlərində qızartı, yanma hissələri yaranır: "Bu halda da linzalardan istifadə yolverilməzdir. Linzalar bəzi mikrobları özünə cəlb edir. Bu mikroblar iki gün ərzində çoxalaraq, gözün irinləməsinə səbəb olur. Əgər linza istifadəçisi gözündə qırmızı ləkələr müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir. Çünki bu mikroblar çoxaldığı təqdirdə 24 saata gözdə fəsadlar yarada bilər."

Ekspert, linzalardan istifadə zamanı ehtiyat edilməli bir sıra məqamları da vurğuladı: "Taxılma zamanı kontakt linzaların üzərində yığılan zülali maddələr gözdə allergiyaya səbəb ola bilər. Linzaların təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi məhlullar bu maddələri əridir. Kəskin soyuqdəymə xəstəlikləri zamanı linzalardan istifadə etmək tövsiyə edilmir. Məsələ burasındadır ki, bu xəstəliklər viruslar tərəfindən törədilir. Viruslar orqanizmin selikli qişalarında çoxalır. Gözlərimiz də selikli qişa ilə örtülür və bu səbəbdən viruslar gözlərin selikli qişalarında da çoxala bilər. Yumşaq kontakt linzalarına müxtəlif mikroorqanizmlər asanlıqla yapışır. Nəticədə soyuqdəymə xəstəlikləri zamanı linzalar taxan insanda viruslu kontyaktiv və hətta keratit inkişaf edə bilər. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da kontakt linzalarla çox diqqətli olmalıdırlar. Bu xəstəlik zamanı sinirlər zədələnir, bədənin bəzi hissələrində həssaslıq azalır, yerli immunitet zəifləyir. Bu isə linzaların taxılması ilə bağlı olan pozulmaların ehtimalını artırır."

Həmsöhbətimiz bir mütəxəssis kimi, ümumiyyətlə, linzalardan heç bir fayda görməyən insanlara gözlərini və onların sağlamlığını təhlükəyə atmamaları üçün mümkün qədər istifadə etməməyi məsləhət gördüyünü bildirdi.

Yaqut Ağashahqızı, "iki sahil"

Sahibkarlığın inkişafına dövlətin maddi və mənəvi dəstəyi

Son 5 ildə neftin dünya bazarlarında qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə daxilolmaları xeyli azaltmışdı. Ona görə də Azərbaycan dövləti böhrandan çıxış yolunu qeyri-neft sektorunun inkişafında axtarmağa başladı. Təbii ki, qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən ciddi şəkildə asılı idi. Eyni zamanda, büdcə gəlirlərinin çox mühüm hissəsinin də məhz bu sahədən gələn gəlirlər hesabına formalaşması meyarı kiçik və orta sahibkarlara daha çox diqqət və qayğı göstərilməsini tələb edirdi.

Dövlətin sahibkarlığın inkişafındakı ciddi dəstəyi və təşəbbüskarlığı öz bəhrəsini tədricən verməyə başladı. Xüsusilə 2017-ci ilin dekabr ayının 28-də Prezident İlham Əliyevin Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın (KOS) İnkişafı Agentliyinin yaradılması dövlət başçısının bu sahəyə nə qədər diqqət göstərdiyini bir daha təsdiqlədi. Agentlik kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyərək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirməyə başladı.

Ötən illər ərzində sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi prosesində də heç bir problem yaranmayıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən kreditlərə gəlincə demək olar ki, ötən il qurumun tarixində ilk dəfə olaraq dövlət büdcəsindən vəsait ayrılma-dan investisiya layihələrinin maliyyələşdirilib.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Əli Məsimli ölkəmizdə azad sahibkarlığın inkişafını yüksək dəyərləndirərək bildirdi ki, qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə, kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür.

Bu da bir gerçəkdir ki, kiçik və orta sahibkarlar ordusunun formalaşması həm də orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitliyi təmin edir. Həmçinin bu təbəqə ölkədə həyata keçirilən müdərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir.

Son bir neçə ildə ölkəmizdə planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid prosesində sahibkarlığın inkişafı istiqamətində xeyli işlər görüldü. Bu gün Azərbaycanda 200 mindən artıq xırda sahibkarlıq subyekti, o cümlədən 15 mindən artıq kiçik müəssisə fəaliyyət göstərir. Özəlləşdirmə və aqrar islahatlara dair qanunlar qəbul edilib, qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması, valyuta bazarının formalaşdırılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaranmasına yönələn hüquqi normativ aktlar qəbul edilib.

Bir sözlə, ölkədə bazar institutlarının formalaşdırılması, valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizin bazarlarının yaradılması istiqamətində də zəruri işlər görüldü. Ən önəmli isə odur ki, kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilib. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonalarının yaradılmasının qanunvericilik bazası formalaşdırılıb. Ümumiyyətlə, son illərdə keçirilən iqtisadi islahatlar nəticəsində ÜDM-də özəl sektorun payı 80 faizə, sənaye istehsalında 85 faizə, tikintidə 70 faizə, kənd təsərrüfatı istehsalında 98, 2



faizə, nəqliyyat xidmətlərində 78 faizə, məşğul əhalinin sayında isə 71 faizə çatıb.

Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün yalnız maddi dəstəyini deyil, eyni zamanda, hüquqi dəstəyini də genişləndirir. Bu gün ölkəmizdə sahibkarları qoruyan prinsiplə qanunlar mövcuddur. Belə ki, sahibkarlığın inkişafı üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Haqsız rəqabət haqqında", "Əmək birjası haqqında", "Lizin kompaniyaları haqqında" qanunlar və xeyli sayda digər normativ aktlar qəbul olunub. Xüsusilə Mülki Məcəllənin daha innovativ maddələrlə zənginləşməsi imkan verir ki, sahibkarlar bir çox bürokratik əngəllərdən azad olsunlar.

Qeyd edək ki, sahibkarların investisiya yatırması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin inkişafı üçün ədalətli hüquqi bazanın yaradılması olmuşdur. Xüsusilə sahibkarlığın inkişafına əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyatı alınması proseslərinin asanlaşdırılması məqsədilə "Bir pəncərə" sistemi tətbiq edilərək ölkəmizdə biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir.

Məhz "Doing Business 2017" hesabatına görə 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. "Biznesə başlama" indikatorunda Azərbaycan üçün müəyyən edilmiş "Etalon Qanunvericiliyə Yaxınlıq" indeksi 97,75 faiz təşkil etmişdir ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz "Biznesə başlama" indikatoru üzrə dünyada 5-ci, post-sovet ölkələri arasında isə 1-ci yerdədir.

Bundan başqa, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına yardım üçün xüsusi lisenziya verilməsinə dair Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman da imzalanıb. Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir. Məhz belə sadələşdirmənin nəticəsidir ki, son iki ildə kiçik və orta sahibkarlıqla məşğul olanların sayı isə 6 dəfədən çox artmışdır. Həmçinin İqtisadiyyat Nazirliyində sahibkarları maraqlandıran suallar və rahat edən problemlərlə bağlı "Qaynar xətt" də yaradılıb.

Məlum olduğu kimi, sahibkarlıq sektorunda bir sıra hallarda inhisarçılıq əlamətləri özünü büruzvə verir. Bu, iqtisadi inkişafı, azad rəqabəti əngəlləyə bilən ciddi amil idi. İnhisarçılıqla mübarizə tədbirləri genişmiqyaslı və sistemli iş olmaqla iqtisadiyyatın bir sıra sahələrində korruptsiyaya və rüşvətçorluğa yol açan meyllərin qarşısını alınmasına xidmət edir.

Məhz bu amillər nəzərə alın Prezident İlham Əliyev inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması

üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub. Prezident İlham Əliyevin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətçorluğa qarşı ən sərt və əmansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yeni dövlət başçısı qeyd olunan neqativ halların qarşısını alınmasına birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər edir.

Bu, eyni zamanda, rüşvətçorluğa və korruptsiyaya qarşı mübarizə tədbirlərinin prinsiplərinə əsaslı dəyişməyə və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir. Bu istiqamətdə görülən təsirli tədbirlər korruptsiya ilə mübarizənin effektiv nəticələr verməsini şərtləndirməklə bərabər, cəmiyyətin hər bir üzvündə, o cümlədən sahibkarlarda qətiyyətli və prinsiplilliyi gücləndirir, fəaliyyətində nöqsanlara yol verən məmurlara qarşı onların müqavimətini möhkəmləndirir, mənfəi hallar barədə lazımı ünvanlara çəkinmədən məlumat verilməsində ardıcılığa yol açır.

Burada bir məsələni xüsusi qabartmaq lazımdır ki, heç bir sahibkar dünyanın ən güclü inkişaf etmiş ölkəsində belə vergidən yayınmaq istəməz. Hətta bu barədə məşhur bir ingilis deymi də var: "İnsanlar bir ölümdən, bir də vergidən qaça bilməzlər." Əslində sahibkar vergidən o zaman yayınmağa cəhd edir ki, həmin vergi rejimi o sahibkar üçün əlverişli olmur. Lakin Azərbaycanın vergi qanunvericiliyində isə sahibkarlığın inkişafı üçün bir çox güzəştlər mövcuddur. Həmçinin fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat alınması sistemi işlək vəziyyətdədir. O cümlədən sərmayə yatırımlarına vergilərdə 129 güzəşt və azadolma mövcuddur. Eyni zamanda, qanunsuz yoxlamaların aradan qaldırılması üçün ölkədə vergi mexanizmi də durmadan təkmilləşdirilir. Məhz son vergi islahatlarında sahibkarlar gəlir vergisindən də azad ediliblər.

Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır. Ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə, biznes forumlarının, serqilərinin təşkil və digər tədbirlər sayəsində güclü sahibkar ordusu formalaşdırılıb, sahibkarlıq iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu da bir gerçəkdir ki, sahibkar təkə öz mülkünü deyil, həm də Vətənin, dövlətin sahibi olanda dövlət güdrətli və basılmaz olur.

Elçin Zaman, "iki sahil"

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilmişdir.

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Neft Kəmərləri İdarəsi

Energetika

qurğu və avadanlıqlarında görüləcək xidmət işlərinin satın alınması üzrə (13001TX-19) AÇIQ MÜSABİQƏYƏ DƏVƏT EDİR.

I. Müsəbiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsəbiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsəbiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);
- * Müsəbiqə təklifi (müsəbiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Müsəbiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 01 aprel 2019-cu il (ən gec müsbəbiqə təkliflərinin təqdim olunmasının son tarixindən 7 iş günü əvvəl), Bakı vaxtı ilə saat 16.30-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsəbiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsbəbiqə təkliflərinin təqdim edilməsinin son günü-nədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsəbiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsəbiqə təklifi bir əsl və 1 (bir) (tələb olunan surətlərin sayı) surəti olmaqla 08 aprel 2019-cu il, Bakı vaxtı ilə saat 10.30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsəbiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 236 manat və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müsəbiqə təklifinin təminatı:

Müsəbiqə təklifinin təminatı üzrə bank qarantiyasının etibarlılıq müddəti müsəbiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 20 bank günü olmalıdır. Müsəbiqə təklifinin təminatı üzrə bank qarantiyası 5000 manat olmaq şərtilə, 7 apre 2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Əks halda iddiaçının müsəbiqə təklifi olan zərf açılmadan geri qaytarılacaqdır.

V. Müqavilənin icra müddəti:

- * Satınalma müqaviləsinin 9 ay ərzində yerinə yetirilməsi tələb olunur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Bina 28, 2-ci mərtəbə
Əlaqələndirici şəxs:
Mustafayeva Təranə
Əsaslı tikinti və təmirə texniki nəzarət şöbəsinin böyük mühəndisi
012-521-00-00 (13-112)
terane.mustafayeva@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:
www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VIII. Müsəbiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 08 aprel 2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsəbiqənin nəticəsi haqqında məlumat:

Müsəbiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:
<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Satınalmalar qrupu



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Neftqaztikinti” Tresti

Müxtəlif ölçülü polad borulara (114-168mm) olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsəbiqəsi (25021-19) üzrə müraciətlərin son tarixinin, həmçinin təklif zərflərinin açılış tarixinin müddətinin uzadılmasını elan edir.

I. Müsəbiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsəbiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsəbiqə təklifi (müsəbiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

Müsəbiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 14.03.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsəbiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsbəbiqə təkliflərinin təqdim edilməsinin son günü-nədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsəbiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsəbiqə təklifi bir əsl və 2 surəti olmaqla 19.03.2019-cu il, Bakı vaxtı ilə saat 14:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsəbiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər 354 manat (ƏDV-illə) və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X.

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin yerinə yetirilməsi qrafik üzrə tələb olunacaq. Bank təminatı: İddiaçının təqdim etməli olduğu müsəbiqə təklifinin təminatı müsəbiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-dək məbləğindən aşağı olmamalıdır.

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğine bərabər olmalıdır.

- * Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 % məbləğində müəyyənləşdirilir.

V. Satınalan təşkilatın ünvanı:

AZ1018 (indeks), Xətai rayonu, 2922 məhəllə, Zığ yolu küçəsi 41C, “Neftqaztikinti” Trestinin inzibati binasının 3-cü mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.
Əlaqələndirici şəxs:
Anar İsmayilov
Maddi-Texniki Təchizat və Marketing şöbəsinin böyük mühəndisi
Telefon nömrəsi: +994 12 521-07-67
Mobil nömrəsi: +994 50 292 80 85
Elektron ünvan: anar.k.ismayilov@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:
www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Müsəbiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 19.03.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsəbiqənin nəticəsi haqqında məlumat:

Müsəbiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:
<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Neftqaztikinti” Trestinin Satınalmalar qrupu

Meyvə-tərəvəz, yoxsa kimyəvi maddələr toplusu?



Biz hamımız gözəl görünən meyvə və tərəvəzi xeyri məhsullar kimi tanıyırdıq. Lakin daha dərindən fikirləşsək o zaman vəziyyətin əslində kədərli olduğunu şahidi olarıq. Əlvan və tərəvəzli görünən meyvə və tərəvəzlər əslində orqanizmə zərər yetirir.

İlk olaraq çiyələk gələcəyindən söhbət açmaq istədik. Çiyələk supermarketlərdə satılan meyvələr içərisində ən çox pestisit maddəsi olan giləmeyvədir.

Amerikanın ətraf mühiti öyrənən "EWG" şirkəti çiyələk üzərində test aparıblar. Məlum olub ki, məhsulun tərkibində 99% pestisit maddə aşkar olunub. Bu məhsullar əslində meyvə deyil, kimyəvi maddələr toplusudur.

Heç ömründə bir dəfə də olsun almanın yaşsı olduğunu düşünmürsünüz? Çox vaxt marketlərdə satılan almaların ömrü bir il olur. Lakin buna baxmayaraq onları satışda təzə və tərəvəzli görmək mümkündür. Sanki ağacdan bu dəqiqə qoparılıb.

Təbii ki, istifadə olunan kimyəvi maddələr hesabına bu meyvələr illər boyu saxlanıla bilər. Amerikada almanın bir illik "yaşı" normaldır. Lakin gəlin özümüzü aldatmayaq: əksər hallarda bizlər marketdən köhnə meyvələr almış oluruq.

Tomat pastaları. Yəni də söhbət kimyəvi maddədən gedəcək. Çin istehsal etdiyi tomat pastaları sözün əsl mənasında qatıldır. Bu məhsullar yerli məhsul adı ilə satışa çıxarılır. Hətta tomat pastası hazırlanan pomidor tərəvəzi pestisit maddə ilə yüklənmiş məhsuldur.

Məhsullara vurulan pestisit maddə uşaqların orqanizminə daha çox zərər yetirir.

Gəlin bir az da pozitiv notlara toxunaq: şirin bibərdə də pestisit maddə var, lakin az miqdarda. Məhz elə bu səbəbdən mağazalarda tez-tez bir az büzüşmüş bibərlər görmək mümkündür. Bu normal haldır və o deməkdir ki, tərəvəzlər təbii və saxlama müddəti məhdudlaşdırılıb.

Könül Cavid,
"iki sahil"



Dünyada ilk dəfə qadın robot aparıcı efirə çıxdı

Dünyada ilk dəfə qadın görünüşlü robot aparıcı efirə çıxıb.

Milli.Az xəbər verir ki, Çinin Xinhua xəbər agentliyi efirə ikinci dəfə robot aparıcı çıxarıb.

Robot insan kimi mimika və əl hərəkətlərindən istifadə edib.

Agentliyin rəsmi sahifəsində "Xin Xiaomeng" adlı robotun aparıcılıq etdiyi anın videosu paylaşılıb.

Qeyd edək ki, adıçəkilən agentlik ötən il aparıcı Zhang Zhaoya bənzərən robot aparıcısını təqdim etmişdi. Onun adı Xin Xiaohao idi.

"Messisiz "Barselona" adı komandadır"



"Bavariya"nın fəxri prezidenti Frants Bekkenbauer Almaniya mətbuatına açıqlama verib. Milli.Az xəbər verir ki, "Bild" nəşrinə danışan Bekkenbauer Lionel Messili "Barselona"nın Avropanın ən güclü komandası olduğunu deyib: "Messili "Barselona" Avropanın bir nömrəsidir. Messisiz isə onlar adı

komandadır. Avropanın bir nömrəsi olmağa digər namizəd isə Neymarlı PSJ-dir, ancaq favorit deyillər. "Mançester Siti" isə sadəcə komandadır. Onlar məni təəccübləndirmirlər".

Bekkenbauer futbolçu karyerasında Almaniya milliisi ilə bir dəfə dünya, bir dəfə də Avropa çempionu olub.

ALLAH RƏHMƏT ELƏSİN!

SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayevə, bacısı

Xəzəngül xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Neftqazəlmətdiqatlayihə" İnstitutunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Azneft" İB-nin Ə.Əmirov adına NQÇİ-nin rəis müavini Rahib Abiyevə, anası

Hökümə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Neftqazəlmətdiqatlayihə" İnstitutunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayevə, bacısı

Xəzəngül xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayevə, bacısı

Xəzəngül xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Azneft" İB-nin Ə.Əmirov adına NQÇİ-nin rəis müavini Rahib Abiyevə, anası

Hökümə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayevə, bacısı

Xəzəngül xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Neftqazəlmətdiqatlayihə" İnstitutunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin rəis müavini İlqar Həməzəyevə, anası

Şükufə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin rəis müavini İlqar Həməzəyevə, anası

Şükufə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Azneft" İB-nin Ə.Əmirov adına NQÇİ-nin rəis müavini Rahib Abiyevə, anası

Hökümə xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi və əmək kollektivi SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayevə, bacısı

Xəzəngül xanımın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Ömrü uzatmağın yolları: 17 vacib məsləhət

Tədqiqatlar görə, əgər bu qaydalara əməl olunsay, ömrü yetəri qədər uzatmaq mümkün olacaq.

- Həbləri heç zaman soyuq su ilə qəbul etməyin.
- Rafinə olunmuş yağlardan imtina edin.
- Qazlı sulara "YOX" deyən.
- Mikrodalğalı sobalardan istifadə etməyin.
- Dar geyimlər geyinməyin.
- Spirtili içkiləri həyatınızdan uzaqlaşdırın.
- Dondurulmuş qida məhsullarını almayın.
- Plastik qablarda olan suları içməyin, xüsusilə də soyuducuda olanları.
- Şəkərdən və un məmulatlarından imtina edin.
- Daha çox təzə meyvələr, tərəvəzlər və göyərtilər yeyin.
- Hər səhər ac qarına bir stəkan su için.
- Yeməyi çox isti şəkildə yeməyin.
- Plastik qablarda yemək yemək məsləhət deyil.
- Telefonu sol qulağınıza qoyub danışmayın.
- Bacardığınız qədər ağır və yağlı yeməklər yeməyin.
- Mütəxəssislər yeməkdən dərhal sonra yatmağı məsləhət görmürlər.

Sağlam olun və çox yaşayın!

TƏSİSÇİ:



Baş redaktor:
Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini:
İsmayıl HACIYEV

Bakı: Kapital Bankın I saylı Xətai filialı H/hesab
№AZ19AIB380300194437
00306107
Kod № 200071
VÖEN: 2000157291

TELEFONLAR:
Qəbul otağı: 530-26-46, 430-87-97
Baş redaktorun I müavini: 530-26-36
FAX: 430-87-47
Mühasibatlıq: 430-87-27
e-mail: ikisahil@azdata.net

Ünvan:
AZ1012 Bakı,
H.Zərdabi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompyuter mərkəzində yığılır və "AZƏRBAYCAN" nəşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
06.03.2019-cu il saat 01⁰⁰
Qiyməti: 40 qəpik, Sayı: 8287
İndeks: 0151, Sifariş: 446

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SİA, InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.